



www.musavat.com

MUSAVAT

Xəbər

**Hökumətin
MŞ-nin mitinqinə
dair planı -
xüsusi
çəkiliş
qrupları,
cəza...
yazısı səh.7-də**

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 17 yanvar 2019-cu il Cümə axşamı № 12 (7182) Qiyməti 60 qəpik

Gündəm

Struktur islahatlarının davamlı olacağı anonsu



Ekspert və deputatlar prosesi zəruri edən şərtlərdən danışdılar

yazısı səh.3-də

Müxalifət islahatların davamlı olmasını istəyir

yazısı səh.9-da

“Azərbaycanda siqaret çox ucuzdur, qiyməti artırılmalıdır” - Ümumdünya Səhiyyə Təşkilatı

yazısı səh.3-də

Pensiyaların ödənişi ay ərzində başa çatdırılacaq

yazısı səh.6-da

“Problemlə kreditlər o vaxt həllini tapacaq ki...” - iqtisadçı rəyi

yazısı səh.10-da

Azərbaycanın dövlət sərhədinin pozulmasının qarşısı alındı

yazısı səh.14-də

Bakı və Abşeronda ətraf qəsəbələrdə istilik sistemi yoxdur

yazısı səh.15-də

Səbiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu

yazısı səh.14-də

Paytaxtda parklanma xaosu - sürücülər haqlı-haqsız cərimələnir...

yazısı səh.10-da

Amerikada öldürülən həmyerlimizin qatili hələ tutulmayıb

yazısı səh.12-də

Bəşər Əsəd hakimiyyətini necə qorudu...

yazısı səh.13-də

Suriyada ABŞ hərbiçilərinin olduğu restoran partladı - 14 ölü

yazısı səh.13-də

BAKINI MOSKVA İLƏ ÜZ-ÜZƏ QOYMAQ PLANI... - İKİ PAYTAXT ARASINDA ƏSƏB SAVAŞINI KİM KÖRÜKLƏYİR?

Rusiya XİN erməni əsilli vətəndaşların Azərbaycana buraxılmaması məsələsini təzədən qaldırdı; eyni prinsipiallıq Qarabağ məsələsində göstərilseydi...; **Polad Bülbüloğlundan reaksiya: “Şəxsən mən bir səfir kimi...”**



yazısı səh.8-də

Ölkədə hava həyəcanı - məktəblər və uşaq bağçaları bağlandı

Güclü külək səbəbindən əhalinin küçədə diqqətli olması, yaşlıların və uşaqların açıq havaya çıxmaması tövsiyə olunur; daha hansı yerlərdə iş dayandırılır? yazısı səh.6-da



Əli Hüseyinli:
“Bu, yaranmış ən uğurlu tarixi şəraitdir”

yazısı səh.5-də



Alişanovun səltənətini alışıdıracaq səbəblər - gənc qızın qətlə, büdcə oğurluğu...

yazısı səh.4-də



Osman Gündüz:
“Elektron hökumətlə bağlı bütün səlahiyyətlərin ASAN-a verilməsi doğru yanaşmadır”

yazısı səh.3-də

Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş "SOCAR karbamid" zavodu istifadəyə verilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

SOCAR-ın prezidenti Rövnaq Abdullayev və zavodun direktoru Xəyal Cəfərov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat veriblər.

"Report"un məlumatına görə, prezident İlham Əliyev zavodun istifadəyə verilməsi mərasimində bildirib ki, indi biz özümüz fermerlərimizi ən keyfiyyətli gübrə ilə təmin edəcəyik: "Zavodun tikintisində iştirak etmiş bütün insanlara təşəkkürümü bildirmək istəyirəm. Mənə verilən məlumata görə, burada pik dövrdə üç mindən çox insan işləyib və onların mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu, onu göstərir ki, Azərbaycanda çox güclü kadr potensialı yaradılmışdır, həm fəhlə kadrları, həm mütəxəssislər". Onun sözlərinə görə, bu, son illər ərzində təhsil sahəsinə ayrılan diqqətin bariz nümunəsidir.

Dövlət başçısı deyib ki, zavodun ərsəyə gəlməsində xarici bankların da rolu kifayət qədər böyükdür: "Biz zavodu tikməyə başlayanda öz vəsaitimizi ilk mərhələdə qoymuşuq. Sonra xarici banklardan da kreditlər verildi. Bəzə

Prezident Sumqayıtda "SOCAR karbamid" zavodunun açılışını etdi



maliyyə cəhətdən dəstək olan bütün banklara da təşəkkürümü bildirmək istəyirəm. Beləliklə, ölkəmizdə ən müasir standartlara cavab verən gözəl böyük sənaye müəssisəsi yaradılmışdır. Bu zavod Azərbaycanda qeyri-neft sənayesi sahəsində həyata keçirilən ən böyük layihədir. Mənə verilən məlumata görə, zavodda ildə 650 min ton karbamid istehsal olunacaq. Onun böyük əksəriyyəti ixrac ediləcək.

Eyni zamanda daxili tələbat da ödəniləcək. Çünki biz bu günə qədər gübrələri xaricdən alırıq və bu məqsədlər üçün böyük həcmdə valyuta xərclənir. Azərbaycan dövlətinin fermerlərə verilən gübrələrin 70 faizinin vəsaitini təmin etdiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, bu, büdcəmiz üçün kifayət qədər maliyyə yüküdür. Amma indi biz özümüz fermerlərimizi ən keyfiyyətli gübrə ilə təmin edəcəyik".

Dövlət başçısı vurğulayıb ki, zavodun özəlliyi həm də ondan ibarətdir ki, burada xammal kimi istifadə olunan məhsul təbii qazdır, yerli məhsuldur.

Dövlət başçısı vurğulayıb

ki, bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur: "Bax, bu gözəl vəziyyət imkan verir ki, biz tərəfdaşları, xarici bankları cəlb edək. Ancaq eyni zamanda, bizim siyasətimiz ondan ibarətdir ki, xarici dövlət borcumuzu aşağı salaq. Necə ki, keçən il ərzində xarici dövlət borcu 22,8 faizdən 19 faizə düşüb və bu il daha da düşəcək.

Mən çox şadam ki, bu gözəl müəssisə Sumqayıt şəhərində yaradılıb. Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Sumqayıtın sənaye potensialının möhkəmləndirilməsi üçün çox böyük işlər görülüb. Mənim təşəbbüslə

Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənaye Parkı yaradılıb və 2017-ci ildə karbamid zavodu parkın rezidenti olubdur. Hazırda Sumqayıt Kimya Sənaye Parkında 18 rezident var. Onlardan 10-u fəaliyyət göstərir, artıq 11-ci rezident - karbamid zavodu da fəaliyyətə başlayıb. Sumqayıt Kimya Sənaye Parkına qoyulan və qoyulacaq ümumi sərmayə təqribən 3 milyard dollara yaxındır. Bu, həm Sumqayıtın iqtisadi-sənaye potensialını gücləndirir, həm də iş yerlərinin yaradılmasına xidmət göstərir. Sumqayıtın ümumi inkişafı, o cümlədən ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür..."

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir

Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunu və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən Ətraf mühitin mühafizəsi departamentinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Meşələrin inkişafı departamentinin və Elmi Tədqiqat Meşəçilik İnstitutunun əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti yaradılır.

Ətraf mühit üzrə milli monitoring departamentinin, Milli hidrometeorologiya departamentinin, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun, Metrologiya və Standartlaşdırma Mərkəzinin və Ətraf Mühit üzrə Laboratoriya Mərkəzinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti yaradılır.

Bundan başqa, Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbii ərazilərin inkişafı departamentinin, Su hövzələrinin bioloji resurslarının artırılması və mühafizəsi departamentinin, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarət Xidmətinin və Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti yaradılacaq.

Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartografiya üzrə Dövlət Agentliyi ləğv edilir və onun funksiyaları nazirliyin Aparatı vasitəsilə həyata keçirilir, habelə həmin Agentliyin tabeliyindəki Dövlət Aerogeodeziya Müəssisəsi və Bakı Kartografiya Fabriki nazirliyin tabeliyinə verilir.

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ləğv edilir və onun işçilərinin say həddi daxilində nazirliyin yerli orqanlarının işçilərinin say həddi artırılır.

Dövlət Ekspertiza İdarəsinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi (bundan sonra - Agentlik) yaradılır.

Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

- Azərbaycan Respublikasının Prezidentinə;
- Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
- Agentliyin yenidən təşkil və ləğv edilməsi;
- Müvafiq strukturlara fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.



AQTA araşdırmalara başlayıb, qeydiyyatdan keçməyən 50-yə yaxın sahibkar cərimələnib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlıq subyektlərinin qanunsuz fəaliyyətinin qarşısını almaq üçün monitorinqlərə başlayıb.

Agentlikdən musavat.com-a verilən məlumata görə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına alınması üçün verilən müddət ötən ilin dekabrın 31-də bitib.

Bu müddət ərzində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı ilə bağlı dəfələrlə sahibkarlara rəsmi müraciətlər olunub, mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilib və KİV-də agentliyin adından sahibkarlıq subyektlərinə çoxsaylı xəbərdarlıqlar ünvanlanıb.

Lakin qeydiyyat üçün kifayət qədər uzun müddətin ayrılmasına və prosedurun asan olmasına baxmayaraq qida məhsulları sahəsində fəaliyyət göstərən əksər sahibkarlıq subyektləri qeydiyyatdan keçmək üçün müraciət etməyib. "Yeyinti məhsulları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış qida sahəsində fəaliyyət göstərən subyektlərin fəaliyyəti qadağandır.

Qida sahəsində qanunsuz fəaliyyətin qarşısını almaq üçün agentlik aidiyyəti orqanlarla birlikdə paytaxtın Səbail rayonu ərazisində 50-yə yaxın ictimai-iaşə obyektində reydlər keçirib. Reydlər zamanı fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmayan, qida təhlükəsizliyi qeydiyyatından keçmədən qida sahəsində çalışan subyektlərə qarşı qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Bu zaman bəzi sahibkarlıq subyektləri cərimələnib, bəzilərinin isə fəaliyyəti məhdudlaşdırılıb.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırıb.



"Danışqların gələn ay davam etdirilməsi razılaşdırılıb" - XİN

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb.

Bunu «Trend»ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən E.Məmmədov və Z.Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrələrinin iştirakı ilə bu gün Parisdə keçirilmiş görüşü şərh edərkən bildiriblər.

Qeyd olunub ki, ardıcıl və nəticəyə yönəlik danışıqların qarşısından gələn ay davam etdirilməsi razılaşdırılıb.

Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.



AŞ PA-da Azərbaycana münasibətdə qərəzli fəaliyyət göstərməyə çalışırlar

Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycana münasibətdə qərəzli fəaliyyət göstərməyə çalışırlar. «Trend»-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

S.Lavrov deyib: "Biz (Azərbaycan və Rusiya) MDB, BMT, eləcə də ATƏT və Avropa Şurası strukturlarında yaxşı əməkdaşlıq etmişik. AŞ PA-da Azərbaycana münasibətdə də yetərincə qərəzli fəaliyyət göstərməyə və Azərbaycan parlamentarilərinin hüquqlarını sıxışdırmağa çalışırlar".

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu! Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

Prezident İlham Əliyev yanvarın 14-də ölkədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, 3 dövlət qurumu ləğv edilib: bunlar Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzidir.

Ölkə başçısının imzaladığı digər fərmanla isə Müdafiə Sənayesi Nazirliyi ləğv olunub və onun əsasında "Azərsilah" ASC yaradılıb.

Struktur islahatları cəmiyyətdə müsbət qarşılanıb. Ekspertlərə görə, ötən gün verilən fərman müsbətə doğru addımların başlanğıcı saymaq olar, amma bunun davamı gəlməlidir. Bu gün Azərbaycanda 17 nazirlik, 8 komitə, 7 dövlət xidməti fəaliyyət göstərir. Bundan başqa, palatalar var. Bəzi qurumlarda 11 müavin ştatı mövcuddur. Azərbaycanda bir-birini təkrarlayan qurumların sayı çoxdur. Ekspertlər hesab edirlər ki, bu vəziyyətin dəyişməsi üçün daha bir neçə nazirliyin və komitənin birləşdirilməsinə ehtiyac var.

Məsələn, siyasi ekspert Şahin Cəfərli bildirib ki, çevik, mobil, dinamik hökumətə çoxdan ehtiyac duyulur: "Başlanan ləğvətmə və itxasarlarda məqsəd budursa, deməli, doğru yoldadırlar və bu prosesin məntiqi sonluğu olaraq Nazirlər Kabineti kimi arabanın 5-ci təkəri rolunu oynayan amorf struktur da ləğv edilməlidir. Prezident üsul-idarəsində belə bir quruma ehtiyac yoxdur".

Struktur islahatlarının davamlı olacağı anonsu

Ekspert və deputatlar prosesi zəruri edən şərtlərdən danışdılar



Aydın Mirzəzadə



Fəzail Ağamalılı

Deputatlar isə hesab edirlər ki, struktur islahatları prosesi davam edəcək. Deputat Fəzail Ağamalılı bildirdi ki, struktur islahatlarının davamlı olacağı və sistemli xarakter daşıyacağını düşünür: "Artıq bir neçə qurum, adı olan, lakin fəaliyyəti görünməyən, dövlətçiliyi bu və ya digər şəkildə xidmət göstərə bilməyən strukturlar ləğv edildi. Bir sıra lokal şəkildə fəaliyyət göstərən qurumların daxilindəki struktur

turlar birləşdirildi. Azərbaycanda əldə edilən uğurların ən başlıca səbəblərindən biri ölkə başçısı tərəfindən idarəçilik sisteminin də mükəmməlliyin təmin edilməsidir. Bu günə qədər dünyada gedən proseslərin məntiqindən doğan çağırışların mahiyyətinə uyğun olaraq Azərbaycanı davamlı inkişaf ölkəsinə çevirmək kimi böyük layihələrin reallaşmasının ən vacib şərtlərindən biri kimi ölkə başçısının idarəçilik

sisteminin əsas xətti olub. Proses davam edir və bundan sonra da edəcək".

YAP-çı deputat Aydın Mirzəzadə isə modern.az-a açıqlamasında bildirib ki, struktur islahatları çox mühüm əhəmiyyət daşıyır: "Müdafiə Sənayesi Nazirliyinin "Azərsilah" Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi dövlətin birbaşa istehsalda iştirakdan geri çəkildiyini göstərdi. Bir qayda olaraq hüquqi demokratik dövlətlər iqtisadiyyatı tənzimləyir, özləri birbaşa istehsalda iştirak etmirlər. Bu baxımdan Müdafiə Sənayesi Nazirliyinin sahəsinin hökumətdən ayrılaraq ayrıca bir səhmdar cəmiyyəyə çevrilməsi çox düzgün addım idi. Şirkət formasında fəaliyyət göstərən bu sahə özünün maliyyələşmə sistemində keçəcək, eyni zamanda bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq bundan sonra daha sərbəst və çevik fəaliyyət göstərə biləcək. Digər tərəfdən, bu gün hökumət

yanında fəaliyyət göstərən bir sıra qurumların ləğv edilməsi günlük aktual məsələlərdən biri idi. Müəyyən katibliklərin və ya qurumların ictimai əsaslarla fəaliyyət göstərməsi dövlət büdcəsinə qənaət etməyə və yaxud müəyyən zamandan-zamana fəaliyyət göstərməsinə görə ayrıca bir ştat saxlamasına ehtiyac olmadığını göstərdi. Struktur islahatları ilə bağlı atılan addımlar bir daha göstərir ki, Azərbaycanda çevik idarəetmə sistemində böyük maraq var. Bu siyasət prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da davam etdiriləcək".

YAP-çı deputat Hikmət Məmmədov da bildirib ki, bir-biri ilə paralel olan, yaxud səmərəliliyi arzu edilən səviyyədən aşağı olan struktur vahidlərinin ləğvi, birləşdirilməsi, ya da daha çevik mexanizmlərlə əvəzlənməsi idarəetmənin aktual tələbi kimi meydana çıx-

mışdı: "Prezident İlham Əliyevin fərmanı ilə həyata keçirilən struktur islahatları da məhz bu sahənin tənzimlənməsinə təmin edəcək. Həyata keçirilən islahatlar idarəetmənin optimallaşdırılması ilə yanaşı, onun səmərəliliyini də artıracaq və davamlı hal alacaq. Çünki hazırda malik olduğumuz siyasi-iqtisadi sistemin modernist seçiyəsi daim yenilik tələb etməklə bütün sahələr üzrə ölkəmizin rəqabət-qabiliyyətliliyini artırır. Gələcəkdə mövcud olan bir sıra qurumlarda da idarəetmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq addımlar atıla bilər. Beləliklə, idarəetmə aparatını süni şəkildə ağırlaşdıran struktur vahidləri və onlara ayrılan xərclər inkişafın digər aktual sektorlarına yönəldilməklə daha səmərəli nəticələr əldə etməyə imkan yaradar".

□ Etibar SEYİDAĞA, "Yeni Məsəvi"

"ASAN-a verilən xidmətlərdə keyfiyyət dəyişikliyini olacaq"

Osman Gündüz: "Elektron hökumətlə bağlı bütün səlahiyyətlərin ASAN-a verilməsi doğru yanaşmadır"

Prezidentin yanvarın 15-də imzaladığı fərmanlarla Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə əlavə səlahiyyətlər verilib. Bu səlahiyyətlərin bir qismi xidməti və diplomatik pasportların verilməsi və dəyişdirilməsi, sənədə apostil verilməsi və sənədin leqallaşdırılması, viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsindən ibarətdir. "ASAN xidmət" xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan vətəndaşlarına, habelə xarici ölkələrdə olan Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə konsulluq xidmətlərinin "Elektron hökumət" portalı vasitəsilə elektron qaydada göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görəcək.

Bundan əlavə, prezidentin digər fərmanı ilə "Güzaştli mənzil" sisteminin təşkilində və fəaliyyətinin təmin olunmasında Mənzil İnşaatı Dövlət Agentliyi və MİDA Məhdud Məsuliyyətli Cəmiyyətinə köməklik göstərilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) alınaraq ASAN-a verilib.

Edilən müraciətlərin cavablandırılması, o cümlədən yaranan çətinliklərlə bağlı müraciətlər və onların aradan qaldırılması "ASAN xidmət" mərkəzləri vasitəsilə də həyata keçiriləcək.

"Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün "Yeni

Məsəvi"ə dediyinə görə, hər iki istiqamətdə xidmətlərin elektronlaşdırılması nəzərdə tutulur ki, bunun üçün zəmin bir müddət əvvəl qoyulub: "İnformasiya sistemləri, onların yaradılması, onlara qoyulan tələblər, inteqrasiya məsələləri ilə bağlı səlahiyyətlər bir müddət əvvəldən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə verilib. Yeni bir altyapı vardı - ümumiyyətlə, elektron hökumətlə, informasiya sistemlərinin yaradılması və inteqrasiyası ilə bağlı məsələləri əhatə edirdi".

Onu da qeyd edək ki, sosial mənzillərin elektron satışı sistemi olan "Güzaştli mənzil" in fəaliyyətində ciddi problemlər yaranmışdı. Bu problemlər üzündən MİDA-nın birinci gü-



zəştli mənzil satışı prosesi pozuldu, satışın nəticələri ləğv edildi. Buna görə də "Güzaştli mənzil" sistemində nəzarətin NRYTN-dən alınaraq "ASAN xidmət"ə verilməsini əksəriyyət bu amillə bağlayır. O.Gündüz isə hesab edir ki, verilən qərar bu amilin rolu böyük olmayıb: "Bu, elektron hökumətlə bağlı səlahiyyətlərin, fəaliyyətlərin bir mərkəzdən idarə olunması istiqamətində görülən işlərin tərkib hissəsidir. Və hesab edirəm ki, məntiqli addım və doğru yanaşmadır".

Forum prezidentinin fikrincə, konsulluq xidmətlərinin ASAN-a həvalə edilməsi həmin xidmətlərin alıcılara operativ və keyfiyyətlə çatdırılması baxımından düzgün addımdır: "Bu xidmətlərin əldə olunması ilə bağlı zaman-zaman narazılıqlar olub, müəyyən problemlər yaşanıb. İndi bu xidmətlərin ASAN-a verilməsi vətəndaşların onları daha rahat və asan əldə etməsinə gətirib çıxaracaq".

□ DÜNYA, "Yeni Məsəvi"



"Azərbaycanda siqaret çox ucuzdur və qiyməti artırılmalıdır" - Ümumdünya Səhiyyə Təşkilatı

"Bütün dünyada tütündən istifadə ciddi problem olaraq qalır. Təəssüf ki, Azərbaycanda da tütündən istifadə edən kifayət qədər insan var".

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Fatoş Hande Harmancı deyib.

Onun sözlərinə görə, Azərbaycanda təxminən 1,3 milyon insan tütündən istifadə edir: "Ölkədə siqaret çəkən insanların yarısı 70 yaşına çatmadan dünyalarını dəyişirlər. Ona görə də tütündən istifadənin qarşısını almaq üçün ciddi mübarizə çox vacibdir. Bu istiqamətdə atılacaq addımlardan başlıcası tütün məmulatlarının qiymətinin artırılmasıdır. Çünki Azərbaycanda siqaretlərin qiyməti çox ucuzdur. Qiymətlərin bahalaşdırılması xüsusilə gənclərin siqaret çəkməyə başlamasının qarşısını nisbətən almış olar".

ÜST rəsmisi əlavə edib ki, eyni zamanda tütün məmulatlarının reklamlarını azaltmaq lazımdır: "Dükənlərdə, böyük marketlərdə siqaretlər açıq şəkildə satılır. Bunu qapalı şəkildə satmaq, yaxud qutularının yenilənməsini təmin etmək olar. Ölkədə keçən il qəbul edilən qanunu təqdirəlayiq hal kimi qiymətləndirirəm".

F.H.Harmancı hesab edir ki, əgər tütündən istifadə ilə bağlı mübarizə tədbirləri həyata keçirilməyə, siqaret çəkənlərin sayı durmadan artacaq: "Çünki tütün satışı ilə məşğul olan sahibkarlar qazanc əldə etmək istəyirlər. Müsahidələrim onu göstərir ki, Bakıda gənclərin siqaretdən və ya qəlyandan istifadə etməyə maraqları çoxdur. Qeyd edim ki, 1 saatlıq qəlyan çəkmək 40 siqaretdə bərabərdir".



Dəfninə xalq yıgılan iki mer və bizim "vurulmuş"lar

Xalid KAZIMLI

Arif Alışanovun AzTV sədri vəzifəsindən götürülməsindən sonra cəmiyyətin köhnə xasiyyətinin bariz nümunəsi bir daha gördük: ölkədə kütləvi sevinc bürsəsi var və sabiq sədrə hücum edənler çoxdur.

Keyr, bu nə yığılanın baltalanmasıdır, nə şəxsi-qərəzlikdən doğan qisasalmadır, nə də ifrata varmış ictimai paxıllıqın püskürdüüyü nifrət lavasıdır.

Bu, sadəcə, haqq-ədalətin bərpa olunacağına ümidin közəren şöləsidir, ədalətsizliyin sona çatacağına bəslənən gümandır.

Yoxsa adı bir çox neqativ əməllərdə, hətta cinayətlərdə hallandırılan şəxslərin işdən çıxarılması nədir ki, insanları bu qədər sevindirir?

Onlar ədalət axtarırlar, adı çıxmış birilərinin harınlığına, qudurğanlığına son qoyulmasından məmnun olurlar, hətta bunun davamlı olmasını, başqa "pis məmurları" da ehatə etməsini istəyirlər.

Oturaq, düşünək. Elə bu günlərdə Polşanın Qdansk şəhərinə 20 ildən bəri rəhbərlik edən mer sui-qəsd nəticəsinə öldürülmüş və adamın dəfnində yüz minlərlə şəhər əhalisi iştirak edib, kədərənib, göz yaş töküüb.

O mer bizim məmurlar kimi çalışsaydı, yüz minlərlə adam onun dəfn mərasimində qatılardı? Əsla elə şey olmazdı.

Düzdür, bizdə də vəzifəli adamların hüsrü düşəndə gəlib-gedənlər, dəfndə, hüsrü məclislərində iştirak edənlər çox olur, amma heç bir halda bunu "xalq sevgisi" adlandırmaq olmaz. Bunlar yalnız həmin vəzifəli şəxsə işi aşanlar, hansısa zaman kəsiyində onunla oturmaq-duranlar, təbəçiliyində işləyənlərdir. Adamın vəzifəsinin böyüklüyünə düz mütənasib olaraq qonaqları da çox olur.

Qətlə yetirilmiş mərə sevgi və rəğbət isə ona görə böyük idi ki, adam vicdanla işləyib, xalqa kələk gəlməyib, büdcəni talamayıb, şəhəri sot-sot hərəcə çıxarmayıb, qohum-əqrəbasını milyonçuya çevirməyib və s. Bunları etsəydi, xalq onu bu qədər sevməzdi.

5-6 il öncə Ukraynanın Kremençuq şəhərinin meri olan həmvətənimiz Oleq Babayev (atası şuşalı olub) də bu cür işləyib. O da sui-qəsd nəticəsində qətlə yetiriləndə dəfninə bütün Kremençuq əhli toplaşmışdı. Şəhərin mərkəzi parkında mərhum Babayevin heykəli ucaldılıb.

Ancaq ötən yay Gəncədə şəhər rəhbərinin həyatına sui-qəsd olanda, nəinki gəncələrin, hətta bütün məmləkət əhlinin reaksiyası fərqli oldu. Ortada sevgidən, rəğbətdən, adi acımadan əsər-əlamət yox idi.

İşdən çıxarılan şəxslərə məni münasibətin səbəbləri üzərində düşünmək lazımdır. Bəzən hətta insanlar hansısa məmurun işdən götürülməsi ilə bəzişib kifayətlənmiş, onun barəsində araşdırmanın dərinləşdirilməsini, adamın həbsə alınmasını istəyirlər.

Bu, baş verməyəndə isə odioz-mafioz məmura qarşı görülmüş tədbir ictimaiyyətin gözüne yarımçıq görünür. Çünki adamlarda həmin sabiq vəzifəlinin nələ etdiyinə, qanunsuz yollarla topladığı sərvətə, mal-mülkə dair müfəssəl məlumat var. Amma onlar görürlər ki, adam sadəcə, vəzifəsindən çıxarıldı, biznesi, varidatı olduğu kimi qalır və "vurulmuş şəxs" erəb şeyxləri kimi yaşamağında davam edir.

Yüksək mənəbindən qovulmuş şəxsin üzərinə gecikmiş kütləvi hücum da başadüşüləndir. Adamın vəzifədə olduğu vaxt bu mümkün deyildi. O, ünvanına yüngülvari şəkildə tənqid deyənə başına oyun açırdı, məhkəmələrdə süründürürdü, nəsl-nəcəbətində bir işləyən adam qoymazdı, gecəylə evindən apardırdı və s.

Ona görə də adamlar susur, göylə gedən məmurun bir gün hamara enəcəyini, onunla hesablaşmaq üçün əlverişli fürsət yaranacağını gözləyirlər və bir gün, necə deyərlər, Allah qismətlerini yetirir.

Sadəcə, bəzi odioz iş başında olarkən o qədər adama pislik, yamanlıq edirlər ki, sonradan vəzifəsiz qalanda üstlərinə gələnlər çox olur və balta səsindən qulaq tutulur. Təbii ki, ortada bir xeyli ictimai mənafe keşikçiləri də olur. Onlar həmin şəxsə konkret ziyan görməsələr də, yığılma təkliklişməyi öz borcları sayırlar.

Bəli, bir də "yığılan"ı müdafiə etməyə çalışanlar var. Bu da əbəsdür. İndi "yığılan"ın bir zamanlar "yığılması", "kəsdini", zülmə məruz qoyduğu adamları müdafiə etmək lazım idi, əlinin altında onlarla vəkil, hər cür qulbeçəsi olan, vəzifəsindən getsə də, yüksək mənəblərdə arxa-dayağı, dostları qalan adamların xirda müdafiəçilərə ehtiyacı yoxdur.

AzTV-nin sabiq sədri Arif Alışanovun vəzifəsindən azad olunması onun barəsində illərdə dövr edən neqativ informasiya axınına genişləndirib. Arif Alışanovun bu vəzifəyə təyinatından sonra oliqarxa çevrilməsi mövzusu mətbuatda illərdə ki, tirajlanır. Onun adının kriminala qarışması, hətta bir qızın öldürülməsində şifarişçi kimi keçməsi də məhkəmə araşdırması predmeti olub. Bu haqda bir çox mətbu orqanlarla yanaşı, "Yeni Müsavat" qəzetində də yazılar dərc olunub.

2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinə Arif Alışanovun adı keçən qalmaqallı cinayət işi araşdırılırdı. Məhkəmə qarşısına Şucayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov çıxarılmışdı. Təqsirləndirilənlər Arif Alışanovu öldürməyə cəhdə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə ittiham olunurdular. Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Arif Alışanovla bağlı xeyli ilgincliklər ortaya çıxmışdı. Məsələn, məlum olmuşdu ki, ölkənin büdcədən maliyyələşən əsas telekanalının rəhbəri Şamaxı rayonunda təxminən 10 milyon manatlıq torpaq alıb. Bundan başqa, onun Quba, Xızı, Zərdab, Sabirabad, Xanlar rayonları ərazisində də torpaq sahələri var imiş. O da məlum olmuşdu ki, sabiq AzTV sədri yaşayış binaları tikib mənzil satışı ilə də məşğul olmuş. Tərəflərin vəkillərinin vəsatətlərinə baxmayaraq, A. Alışanov məhkəməyə gəlmədi. Prosesdə yalnız onun ifadəsi elan edildi. O bildirib ki, 2012-ci ildə qardaşı, yeznesi və qayınları ilə birgə Şamaxıda vətəndaşların pay torpağını pulla alınmasını Ş.Əkbərovdan xahiş edib. AzTV sədrinin sözlərinə görə, Ş.Əkbərov və digərləri 2016-cı ildə Şamaxı rayonu ərazisində onu, bacısı oğlu Dəyanət Cəfərov və sürücüsü Hacı Babayevi öldürməyə cəhd edib. A. Alışanov deyib ki, Ş.Əkbərov onun və qohumlarının, ümumilikdə, 4 milyon 677 min manat pulunu mənimləyib. Sui-qəsdə təqsirləndirilən Ş.Əkbərov isə son sözlərdə günahsız olduğunu və məhkəmədən barəsində ədalətli qərar çıxarmasını istəmişdi. Hökmə əsasən, Ş. Əkbərov 18 il, Z.

Şirinov 16 il, Q. Cəbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən Şucayət Əkbərov məhkəmədə olduqca maraqlı və istintaq araşdırması predmeti olmalı məqamlara da toxunmuşdu. "Arif Alışanov keçmiş kürekəni Fəridlə gəlib torpaq alırdı, mən də makler kimi haqqımı alırdım. 2011-ci ildə Arif müəllim zəng edib dedi ki, Fəri-


Mən tək cə Arif Alışanovla işləməmişəm. Arif Alışanov Eldar Mahmudovun 1 nömrəli adamı olub, yaxın dost idi. Sonra MTN işi vaxtı o, kimlərsə vasitəsilə aradan çıxdı".

S.Əkbərov məhkəmədə demişdi ki, Arif Alışanov torpaq almağa gəldiyi qara bir qızla gəlmiş. O, hətta AzTV sədrini 2016-cı ildə həmin qızı öldürməkdə ittiham etmiş-

mişdi. Arif müəllimin əmlakları, evi, torpağı, nəyi varsa, Hacıya adına olub. Arif Alışanovun hələ mən bildiyim 70 milyonluq əmlakı var.

"Space"nin yanındakı notariusda Hacıya adından Arif Alışanova 50-yə yaxın etibarnamə verilib. Deyirdi birdən Hacı ölür, qoy problem olmasın. Arif heç qardaşının, arvadının adına torpaq almırdı. Mənim və ailə

Alışanovun səltənətini alışdıracaq səbəblər - gənc qızın qətlə, büdcə oğurluğu... AzTV-nin sabiq sədri nələrin hesabatını verməli?



üzvlərimin adına heç nə almayıb. Mənim üçün yaxşıdır ki, torpaq alırdı, mən də qazanırdım. Onu öldürməklə nə qazanacaqdım? Mən icra başçısı Alı Qocayev üçün də torpaqlar alırdım. Tək cə Arif üçün işləməyirdim ki..."

O, həmçinin bildirib ki, A. Alışanovun Xızıdakı evinin həyəti 3 hektardır. "Yeni Müsavat"ın 2018-ci ilin aprel nömrələrindən birində "AzTV sədrinin "Şamaxı əhvalatı"nın pərdəarxası" sərəlvöhəli yazıda media üzrə ekspert və jurnalist Qulu Məhərrəmli Arif Alışanovun sədrliyi dövründə rəhbərlik etdiyi qurumda baş verənləri şərh etmişdi.

Qulu Məhərrəmli Arif Alışanov idarəçiliyinin bəzi bəzi olmasından danışarkən "Hər bir məmur bilməlidir ki, əvvəl-axır dövlət büdcəsindən oğurladığı pulların hesabatını verəcək" söyləmişdi. Həmin dönmə yetişib və Arif Alışanovun məşhər ayağına çəkilecəyi də istisna deyil.

□ E.MƏMMƏDƏLİYEV,
"Yeni Müsavat"

di: "Əvvəl Arif müəllim həmin qızla gəlirdi Şamaxıya. 2016-cı ildə itkin düşən qızların şəkillərini gətirin, göstərim. Həmin qızla sonra kürekəni gəzirdi. Bütün bunları bildirdim deyə, mənə də ortadan götürmək istəyirdi. Mənim Arif Alışanovu öldürmək niyyətim olmayıb. İstintaqda da demişəm bunu. Onu öldürmək istəyən başqaları olubsa, deyə bilmərəm. Onu öldürməklə mən nəyə nail olacaqdım ki? Əksinə, gəlib torpaq alırdı, onun sayəsində pul qazanırdım. Ürəyimdən əməliyyat olunanda mənə 10 min pul ver-

Rusiya dünyada aparıcı dövlət olmaqla yanaşı, Cənubi Qafqaz bölgəsində təsirini saxlamağa çalışır. Ermənistanla münasibətlərinə soyuqluq açıq şəkildə nəzərə çarpan şimal qonşumuzun Azərbaycanla əlaqələri kifayət qədər normaldır. Amma bu əlaqələrə xələl gətirmək istəyənlər tez-tez ortaya çıxır, "xaric" oxuyurlar. Necə ki, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bu günlərdə növbəti dəfə anti-Azərbaycan mövqeyi sərgilədi. Özü də bu ayın sonlarında Azərbaycan və Rusiyanın deputatları arasında Rusiya Dövlət Dumasında parlament konfransı keçirmək nəzərdə tutulur. Tədbir çərçivəsində ikitərəfli yüksək səviyyəli parlamentlararası komissiya yaratmaq barədə sənədin imzalanacağı da gözlənilir. Xatırladaq ki, belə bir komissiyayı yaratmaq təklifi ötən il iyun ayında Azərbaycana rəsmi səfəri çərçivəsində Rusiya Dövlət Dumasının sədri Viyaçeslav Volodin tərəfindən irəli sürülmüşdü. Maraqlıdır ki, Zaxarovanın ermənipərəstliyi məhz bu dövrdə baş qaldırdı.



"Bu, yaranmış ən

uğurlu tarixi şəraitdir"

Əli Hüseyinli: "90-cı illərin əvvəllərində Rusiya hakimiyyətində olmuş şəxslər, Qorbaçov, Yeltsin və o hərbi maşının da məsuliyyətini bugünkü Rusiya siyasi elitasının üzərinə daşımaq düzgün deyil"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlararası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseyinli ilə söhbətimizdə Rusiya-Azərbaycan münasibətləri, Qarabağ məsələsinin həll perspektivləri ilə bağlıdır.

- Əli bəy, Zaxarovanın son açıqlamasını necə şərh edirsiniz? Bu, onun özəliyyəti

"Yeni siyasət ki, yaranıb, burada artıq Ermənistanın rolu əhəmiyyətsiz olmağa başlayıb"

dir, yoxsa Rusiya dövlətinin siyasətini nümayiş etdirir?

- Bu məsələ ilə bağlı Azərbaycan XİN-in mətbuat xidmətinin mövqeyi olub. Həqiqətən də Zaxarovanın çıxışı Rusiyanın dövlət olaraq rəsmi mövqeyi ola bilməz. Çünki bu siyasəti Azərbaycan və Rusiyanın prezidentləri müəyyən edir, Zaxarova yox. Ümumiyyətlə, Dövlət Dumasında hər hansı açıqlamaları, hansısa bir ictimai-siyasi şəxsin fikirləri indiki şəraitdə müəyyən olunmuş siyasətə təsir edə bilməz. Hər iki tərəfdən ara-sıra belə açıqlamalar olur. Azərbaycanda da rusdillə, Rusiya ilə bağlı açıqlamalar olur. Parlamentdə də belə fikirlər səslənir, amma bunlar rəsmi mövqə deyil, hətta biz bunları tənqid etmişik. Rusiya dövləti erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycanla gəlişinə bizim yasaq qoymağımızla bağlı məsələni qaldırarkən ilk baxışdan belə təəssürat yaranır ki, guya Zaxarova Rusiya vətəndaşlarının marağını qoruyur. Ancaq bu məsələdə həm yanılırlar, həm də riyakarlıq edirlər. Mən bu məsələni Rusiyadan olan bir neçə rəsmi şəxslərlə müzakirələrdə söyləmişəm. Demişəm ki, yaxşı, siz erməni əsilli Rusiya vətəndaşlarının maraqlarını qoruyursunuz, bəs nə üçün Azərbaycan əsilli Rusiya vətəndaşlarının tarixi vətənlərinə, İrəvana, Ermənistanla getməyinə ermənilər tərəfindən qoyulan qadağaya münasibət bildirmirsiniz? Gördük ki, onlarda heç bununla bağlı tam təs-

sürat, məlumat yoxdur. Ermənistanlıların Azərbaycanlıların deportasiyası baş verib, yüz minlərlə insan öz yurdlarını tərk edib. Onların böyük bir hissəsi Azərbaycanda məskunlaşıb, bir hissəsi də Rusiyaya köçüb və Rusiya vətəndaşdır. Yeni bu yanaşmada ikili yanaşma və riyakarlıq var. İkincisi, əgər onlar Rusiya vətəndaşlarından danışsalar, onda Dilqəm Əsgərova bağlı da bəyanat vermək lazımdır. Yeni ədalətli görünsünlər. Mən nə üçün deyirəm bu məsələdə riyakarlığa yol verirlər? Çünki bu məlumatlar rəsmi şəxslərə məlumdur. Ola bilər ki, Rusiyanın sadə vətəndaşı bunu bilməsin. Amma rəsmilər bilir. Ona görə də bu məsələyə bizim XİN-in adekvat reaksiyası olub. Bir daha vurğulamaq istəyirəm, bu, yaranmış situasiyadan dolayısı istifadə etməkdir. Rəsmi münasibətlərə bu kimi hallar heç zaman təsir edə bilməz. Çünki əsas məsələlər üzrə tam aydınlıq mövcuddur və bu siyasəti prezidentlər müəyyənləşdirib. Bütün dövlət orqanları da müəyyən olunmuş siyasəti, sadəcə, icra etməlidir. Bu halda isə biz ikili standart və riyakarlıq görürük.

- Rusiya ilə Ermənistan arasındakı münasibətlərdən fərqli olaraq, Bakı ilə Moskva arasındakı münasibətlər kifayət qədər yaxşı təsir bağışlayır. Bütün bu əlaqələr, münasibətlər bizi əsas hədəfimizə çatdıracaqmı, Qarabağa aparacaqmı? Sizin kifayət qədər informasiyalara malik olduğunuzu demək olar. Bu mə-

nada perspektivlər barədə nə deyə bilərsiniz, 2019-cu ildə Qarabağla bağlı nə gözləyək?

- Mən bu məsələyə Azərbaycan-Rusiya münasibətləri kontekstində cavab vermə bilərəm. Çünki çox geniş sualdır. Mən bilirəm ki, Dağlıq Qarabağla bağlı, gözləntilər haqqında bizim xarici işlər naziri Elmar Məmmədyanın açıqlamaları olmuşdu. Hesab edirəm ki, onlar təsadüfi deyil. Ümumiyyətlə, bizim xarici siyasətimiz də bu məsələ əsas rol oynayır və əminəm ki, orada müəyyən pozitiv ruh mövcuddur, pozitiv proseslər gedir. Amma təbii ki, mən detallardan məlumatsızam. Birincisi, qeyd edim ki, biz cəmiyyət olaraq Azərbaycan-Rusiya münasibətlərinə təkcə Ermənistan-Rusiya tarixi münasibətləri kontekstindən və Dağlıq Qarabağ konfliktini kontekstindən yanaşmamalıyıq. Bu, yanlış yanaşma olar və bizi yanlış hədəfə aparıb çıxara bilər. Rusiyada və Rusiyanın tərkib hissəsi olan məsələ, Dağıstanda bizim yüz minlərlə soydaşımız tarixən, yüz illərdir yaşayır. İkinci Dünya müharibəsindən sonra, əsas etibarilə urbanizasiya prosesi başlayandan dövrədən SSRİ-də, xüsusən Sibirde neft yataqlarının kəşfi prosesində, sonra 60, 70, 80-ci illərdə bizim gənclərimizin də SSRİ-nin, o cümlədən Rusiyanın ali təhsil ocaqlarında təhsil almağa yönəlməsi prosesindən başlayaraq isə yüz minlərlə azərbaycanlı artıq son 30-40 ildə orada yaşamağa başladı. Yeni tarixən orada yaşamış insanlar... Azərbaycan xanlıqlarının ərazisində olmuş torpaqlarda, Dərbənd bölgəsindən, Gürcüstandakı Borçalıda yaşayanlardan söhbət gedir. Bu, bir tarixdir. Bir də var

müasir, bizim duyduğumuz, hiss etdiyimiz tarix, son 50 ilin tarixi. Sonrakı mərhələdə, 90-cı illərin əvvəllərində ölkə çox ağır iqtisadi durumda olanda da azərbaycanlıların bir hissəsi yenə də iş axtarmaq üçün Rusiya, Ukrayna və s. ölkələrə üz tutdular. İndi təəssürat edin ki, Rusiyadakı soydaşlarımızdan danışanda milyon rəqəmindən bəhs edirik. Həm orada vətəndaş olaraq, həm də miqrant olaraq, müvəqqəti çalışanlardan söhbət gedir. O baxımdan belə bir situasiyada, əhali mübadiləsi prosesində təbii ki, bizim Rusiya ilə münasibətlərimiz artıq normal olmalıdır. Çünki axı Rusiya vətəndaşı olan bizim yüz minlərlə soydaşımız var. Deyək ki, Rusiyaya sanksiya tətbiq olunanda oradakı azərbaycanlıya da zərər dəyir. Bax, bu baxımdan qeyd etmək istəyirəm ki, gərək biz ictimai fikirdə Azərbaycan-Rusiya münasibətlərinə təkcə konflikt kontekstindən baxmayaq.

- Maraqlı, həm də birmənalı qəbul olunmayacaq yanaşmadır...

- Baxmayaraq ki, Dağlıq Qarabağ konfliktini, torpaqlarımızın işğalı məsələsi bizim üçün ən vacib məsələdir. Bu, bəlkə yeganə məsələdir ki, həll olunmayıb. Biz müxtəlif misallar çəkir, hansısa sosial problemdən bəhs edə bilərik. Amma ən fundamental məsələ bu münasibətinin həllidir. Ona görə də bir daha qeyd edirəm ki, biz bu münasibətlərə təkcə Dağlıq Qarabağ münasibətləri kontekstindən baxmamalıyıq. Əks təqdirdə, biz öz soydaşlarımıza hörmətsizlik etmiş olarıq. Siz jurnalist olaraq, yaxud əhəlimiz gərək bu məsələyə orada yaşayan soydaşlarımızın gözü ilə baxsınız.

Konkret misal çəkim. Bir neçə il bundan əvvəl ticarət obyektlərindəki azərbaycanlılara münasibətlər, konfliktlər və s. də baxın, indiyə də. Münasibət xeyli dəyişib. Hesab edirəm ki, indi Rusiyada qanuna riayət edən azərbaycanlıların bu sistemdə çalışmaları, yaşamaları ilə bağlı hər hansı bir ciddi problem mövcud deyil.

- Mövcud durumu Azərbaycanın şansı kimi dəyərləndirənlər də az deyil. Siz necə düşünürsünüz?

- Bax, bu, yeni siyasət ki, yaranıb, burada artıq Ermənistanın rolu əhəmiyyətsiz olmağa başlayıb. Çünki ənənəvi olaraq Rusiya-Ermənistan münasibətindən danışsalar, cəhdlər olacaq ki, pozitivlik davam etsin. Amma bunu həyata keçirmək mümkün

sibətlər problemli olmalıdır? İndi görürsünüz, necə yüksək səviyyədedir, cənab prezident o siyasəti həyata keçirdi.

- Amma 1990-cı ilin yanvar hadisəsini də unutmayaq...

- Yox, mən demək istəyirəm ki, o dövrdəki adamların, o dövrdəki hakimiyyətin siyasətinin məsuliyyətini biz daşırıq. Bu baxımdan 90-cı illərin əvvəllərində Rusiya hakimiyyətində olmuş şəxslər, Qorbaçov, Yeltsin və o hərbi maşının da məsuliyyətini bugünkü Rusiya siyasi elitasının üzərinə daşımaq da düzgün deyil. Demək istəyirəm ki, siyasi liderlər dəyişib, onlar tamamilə yeni bir siyasət həyata keçirirlər. Bu siyasətdə vacib bir məqam ondan ibarətdir ki, Cənubi Qafqazda, məhz Ermənistan-Azərbaycan münasibətində bu münasibətin həlli üçün pozitiv addımlar atılsın. Onda burada ortaya sual çıxır ki, pozitiv addım deyiləndə kim, nəyi başa düşür? Bizim üçün o işğal olunmuş ərazilərin azad olunmasıdır. Ermənilərsə çalışır ki, Dağlıq Qarabağ "müstəqillik" əldə etsinlər və orda ikinci erməni dövləti yaradılsın. Amma son dövrlər səslənən fikir-

lər, verilən mesajlar birmənalı şəkildə onu göstərir ki, bu konfliktin həlli ancaq Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması prosesi başlayanda pozitivə doğru gedə bilər. O cümlədən Rusiya ilə ittifaqda olan Belarussun prezidenti Aleksandr Lukaşenkonun son dövrdə verdiyi bəyanatları, səsləndirdiyi fikirlər Ermənistanı çıxmaq şərti ilə, əslində KTMT müqaviləsi üzvü olan ölkələrin də mövqeyidir. Mən bu prosesdə bir pozitivlik görürəm və hesab edirəm ki, indi yaranmış situasiya cənab prezidentin xarici siyasətdə qonşularla həyata keçirdiyi siyasətin, aparılan işlərin çox pozitiv nəticəsidir. İkincisi isə Xəzərin hüquqi statusu ilə bağlı əldə olunmuş razılıq, imzalanmış saziş də bunun göstərici-

sidir ki, bölgədə türkdilli, müsəlman ölkələri ilə - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Azərbaycanla Rusiyanın çox səmərəli əməkdaşlığı yaranıb və bu, ancaq Azərbaycanın, eyni zamanda Dağlıq Qarabağ konfliktinin həlli üçün bizim faydamıza yaranmış müsbət bir situasiyadır. Əminəm ki, dövlətimiz də, xalqımız da, cəmiyyətimiz də bu situasiyanı müsbət dəyərləndirir. Biz bunu daha çox politoloqlardan eşidirik. Ümidvaram ki, güclü ordusu olan ölkə qonşularla bu cür xarici siyasətlə mütləq yaxın dövrdə nəticə əldə edəcək. Bu, yaranmış ən uğurlu tarixi şəraitdir.

"Bu məsələdə həm yanılırlar, həm də riyakarlıq edirlər"

Bax, bu baxımdan Ermənistan-Rusiya münasibətləri əvvəlki kimi deyil və yaxın dövrlərdə də olmayacaq. Bəli. Yaranmış bu situasiya şərait yaradır ki, Dağlıq Qarabağ münasibətlərinin həllində bir irəliləyiş olsun. Nə üçün? Ənənəvi yanaşma belədir ki, bu konfliktlər, o cümlədən Dağlıq Qarabağ münasibətləri Rusiya tərəfindən yaradılıb, bölgəyə nəzarət oluna bilsin, hər halda, belə düşünülür. İstisna deyil ki, zamanında, yeni 1988-93-cü illərdə məsələ belə idi. Bu məsələ ilə bağlı mənim çox açıq yanaşmam var. 1992-ci ildə bizdə də hakimiyyətdəki şəxslərin bölgə, xarici siyasətlə bağlı öz yanaşmaları olub. Ölkəni nə vəziyyətə qoyublar, məlumdur. Azərbaycan-İran münasibətləri... Mənim üçün həmişə bu məsələ suallar yaradır: nə üçün münasibətlər

həmişə bu məsələ suallar yaradır: nə üçün münasibətlər

- Bunu həm də informasiya hesab edəkmi?

- Olsun...(gülür)

□ Elşad PAŞASOY, "Yeni Müsavat"

Yanvar ayının 17-də Azərbaycanda gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə baş verəcək. Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumatda bildirilir ki, yanvarın 17-si və 18-də şimal-qərb küləyi 20-25 metr saniyəyə, arabisir 30-35 metr saniyəyədək güclənəcək. Açıq dənizdə isə küləyin sürətinin arabisir 38-40 metr saniyəyədək şiddətlənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3-5 metr, sonrakı inkişafda 6-8 metr olacağı gözlənilir. Məlumatla uyğun olaraq, gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb.

Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, əsas meyar küləyin maksimal sürətinin saniyədə 30 və daha çox olmasıdır: "Bu Xəzər dənizinin akvatoriyasına aiddir. Dalğanın hündürlüyünün 6-8 metr və daha çox olması meyarlara görə ifrat təhlükəli hidrometeoroloji hadisə kimi qiymətləndirilir. Qurumdan edilən xəbərdarlıqda əhəlinin diqqətli olması, yaşlıların və uşaqların nəzarətsiz şəkildə çölə çıxması tövsiyə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında və Milli Hidrometeorologiya Departamentində qərarqahlar yaradılıb. Qərarqahlar müşahidə olunan proseslə bağlı ətraflı məlumatlar - yağıntılar, küləyin sürəti, istiqaməti, dənizdə dalğanın hündürlüyü ilə bağlı məlumatların hər üç saatdan bir aidiyyəti dövlət orqanlarına ötürülməsi təmin ediləcək və ictimaiyyətə KİV vasitəsilə məlumatlar canlı və yazılı verəcək.

Təhsil nazirinin əmri ilə

hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb.

"Azərtiliktexizat"

ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, bu gün bütün qazanxanalar fasiləsiz rejimdə işləyir: "Rəhbər şəxslərdən təşkil olunmuş növbətçilik əsasında iş qrafiki təbiiq olunub. Biz hər zaman çalışırıq ki, ən sərt payız-qış mövsümünə hazır olaq və bizim sistem havaların sərt keçməsinə dayanıqlı olsun. Bütün qabaqalayıcı tədbirlər görülür. Ətraf mühitin temperaturundan asılı olaraq qazanxanalarından verilən istiliyin temperaturu tənzimlənir. Sadəcə, qazanxananın böyüklüyündən, kiçikliyindən, xidmət zonasına daxil olan yaşayış binaları və sosial obyektlərin sayından asılı olaraq bu tənzimləmələr aparılır. Bizim 956 nömrəli çağrı mərkəzi 24 saat ərzində fəaliyyət göstərir. Mərkəzi dispetçer xidməti də 24 saat ərzində fəaliyyət göstərəcək".

"Azərişiq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də qeyd etdi



Ölkədə hava həyəcanı - məktəblər və uşaq bağçaları bağlandı

Güclü külək səbəbindən əhəlinin küçədə diqqətli olması, yaşlıların və uşaqların açıq havaya çıxmaması tövsiyə olunur; daha hansı yerlərdə iş dayandırılır?



ki, kəskin dəyişəcək hava şəraitinə uyğun hazırlıq işləri görüldü: "Azərişiq" ASC nəinki hava şəraitinin kəskin dəyişməsi, adi iş və bayram günlərində də yüksək səviyyədə xidmət həyata keçirib, əsas məqsədimiz abonentləri dayanıqlı və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Hava haqqında məlumat bizə də daxil olub, bizim qurumun rəhbərliyi həm Bakı şəhəri və onun ətraf kənd və qəsəbələrində, həm də regionlarda əməkdaşlarımızın növbətçilik əsasında iş rejiminin təşkil olunması üçün sərəncam imzalayıb. Dünəndən etibarən artıq bu sərəncam qüvvədədir. Bu gün ölkə boyu hər yerdə fasiləsiz enerji təminatı var. Bu hava da bizim energetikləri qorxutmur. Qabaqalayıcı tədbirlər görülüb. Əlavə materiallar, maşın mexanizmlər hazır vəziyyətə gətirilib. Əsasən də ucqar rayonlarda elektrik xətlərinin keçdiyi ərazilərdə meşə sa-

hələrində ağacların budaqlanmasına qədər işlər aparılıb. Bizdən asılı olmayan səbəblərdən hər hansı problem yaranarsa, əməkdaşlarımız onun operativ qaydada aradan qaldırılmasına hazırdır".

"Azərişiq" İB tərəfindən də gücləndirilmiş iş rejiminə keçirilib. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirdi ki, havanın kəskin soyuduğu və temperaturun kəskin aşağı düşdüyü günlərlə əlaqədar "Azərişiq" İB tərəfindən zəruri tədbirlər həyata keçirilir: "Birliyin 104 və 185 nömrəli çağrı mərkəzinin fəaliyyəti gücləndirilib. O cümlədən həmin günlərdə respublika üzrə qaz təchizatında planlaşdırılan işlər təxirə salınıb. Yalnız qəza hallarının aradan qaldırılması üçün hər hansı iş aparıla bilər. bunun bağlı qurumun təmir-tikinti idarəsinin işçi heyəti lazımı maşın-mexanizmi və avadanlıqlarla tam təchiz edilib. Havalər

soyuduqca təbii qaza olan tələbat da artır və tərəfimizdən qaz verilişi də artırılır".

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də "Yeni Müsavat"a bildirdi ki, Bakı şəhərində 300-ə yaxın maşın mexanizmi yolların təmirə gətirilib: "Bakı şəhərindən fərqli olaraq regionlarda qış özünü çox sərt büruzə verir. Rayonlarda qarın yağması, yolların buz bağlanması halları baş verir, dərhal həmin əraziyə əməkdaşlarımız cəlb olunur və problem qısa müddətdə aradan qaldırılır. Rayonlarda 700-ə yaxın maşın-texnika hazır vəziyyətdədir. Yolları nəzarətdə saxlayırıq, xüsusən də ucqar ərazilərdən keçən yolları. Bakı şəhərində isə 300-ə yaxın maşın mexanizmi hazır vəziyyətdədir. Hər hansı problem yaranarsa, dərhal yollara maşın-mexanizmi çıxarılaçaq, problem aradan qaldırılacaq".

Azərbaycan Hava Yollarının mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənki də "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, hazırkı vəziyyətə görə hər şey cədvəl üzrə qurulub: "Əgər həqiqətən də uçuşları təxirə salmağa ehtiyac olarsa, yerində qərar verəcək və o zaman operativ halda məlumatı paylaşacağıq. Ancaq hələ ki heç bir uçuş təxirə salınmır".

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ölkə ərazisində yanvarın 16-dan 17-nə keçən gecədən

Nazirlikdən "Yeni Müsavat"a verilən məlumata görə, Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərək işçilərə qızınma üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır.

Qeyd edək ki, Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığınacaqları gücləndirilmiş iş rejimində işləyəcək. Kəskin hava şəraiti ilə əlaqədar sığınacağa ehtiyacı

olanlar dərhal yaş səviyyələri- ne uyğun olaraq yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaqda və ya Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yerləşdiriləcəklər. Bu məqsədlə müvafiq qərarqah da yaradılıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadiqov isə "Yeni Müsavat"a deyib ki, hava ilə əlaqədar hər hansı məhkəmə prosesi təxirə salınmayacaq: "İstər hava şəraiti, istərsə də digər məsələlərlə bağlı biz həmişə ehtiyat tədbirləri həyata keçiririk. Hava şəraiti ilə bağlı isə hər hansı problemin yaranacağını gözləmirik. Bütün tədbirlər görüldü, təxirə salma olmayacaq".

□ Nərgiz LİFTİYEVA, "Yeni Müsavat"

başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar işəgötürənlərə müraciət edərək, qeyd olunan vaxtlarda açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlərin görülməsinin zəruriliyini xatırladı.



Pensiyaların ay ərzində ödənişi başa çatdırılacaq

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu yanvar ayı üzrə əmək pensiyalarının maliyyə təminatının həyata keçirilməsi işlərinə başlayıb.

Nazirlikdən "Trend"ə verilən məlumata görə, artıq Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə əmək pensiyalarının maliyyələşdirilməsi təmin edilib.

Yaxın günlərdə isə respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Eləcə də respublikanın digər rayonları, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyalarının müvafiq qrafik əsasında maliyyələşməsi təmin ediləcək.

Ümumilikdə yanvar ayının pensiyalarının elə bu ay ərzində ödənişi başa çatdırılacaq.

Həmçinin bu ay ərzində pensiyaçıların təqribən 94 faizinin pensiyalarının öten ilin ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılması nəzərdə tutulur. Artım pensiyasının 2019-cu ilin 1 yanvar tarixinə olan məbləğinə tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə verəcək.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq keçirilməsi ilə bağlı müraciətinə cavab verib.

na təzyiqlər göstərmək, onları da işdən azad etməkdir. Hətta sosial şəbəkələrdə mitinqlə bağlı təbliğati çağırışlar edən şəxslərin də cəzalandırılacağı, inzibati həbs ediləcəkləri də

Musavat.com-a daxil olan xəbərdə o da qeyd edilir ki, hakimiyyətin xüsusi tapşırığı əsasında universitet, orta məktəb, səhiyyə sistemi və bütün kateqoriyadan olan

sində mühəndis hidrotexnik 5. Əli Abdullayev, Ağdaş Magistral Qaz kəmərləri istismarı sahəsində fəhlə...

2017-2018-ci illərdə bu taktikadan necə yararlandığı-

Hökumətin Milli Şuranın mitinqi ilə bağlı planı

Aksiya iştirakçılarını hətta bir-bir foto və videoya çəkmək üçün xüsusi çəkiliş qrupları hazırlanır...



Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumatına görə, İH "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun müddəalarına riayət olunmaqla yanvarın 19-da 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinqin keçirilməsinə razılıq verib. Toplantı təşkilatçılarından xahiş olunub ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna əsasən, ayrı-seçkilik, ədavət və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət etsinlər.

Musavat.com-a daxil olan məlumata görə, Milli Şuranın mitinqinə icazə verilərsə də, müxalifətin olan-qalan azsaylı elektoratını daha da zəiflətmək üçün bu aksiyada iştirak edəcək vətəndaşlar xüsusi diqqətdə olacaqlar. Xəbərdə görə, artıq indidən aksiya keçiriləcək əraziyə xüsusi izləmə kameraları quraşdırılır. Bununla yanaşı, mitinq günü aksiya iştirakçılarını hətta bir-bir foto və videoya çəkmək üçün xüsusi çəkiliş qrupları hazırlanır.

Məqsəd isə Milli Şuranın mitinqinə qatılan şəxsləri aksiyadan dərhal sonra tapıb, müvafiq qaydada cəzalandırmaq, dövlət qulluğunda, müxtəlif şirkətlərdə çalışan, ali məktəblərdə təhsil alan yaxınları-

gələn xəbərlər sırasındadır. Qeyd edək ki, sosial şəbəkələrdə müxtəlif çağırışlar edən şəxslərin cəzalandırılması üçün də son illərdə hüquqi mexanizmlər yaradılıb.

Bu, hökumətin yeni taktikası deyil. Xatırlayırınsızsa, Milli Şuranın 2017-ci, 2018-ci illərdə keçirilən mitinqləri zamanı da eyni taktikadan istifadə edilmişdi.

Belə ki, iqtidar Milli Şuranın mitinqlərində iştirak edən büdcə təşkilatlarında çalışanlara, tələbələrə, tibb personalına və müəllimlərə qarşı cəza tədbirləri həyata keçirmişdi. Bununla bağlı o zamanlar musavat.com-a onlara şəxs şikayət etmişdi. Şikayətlərdə bildirilirdi ki, mitinqdə iştirakları müxtəlif yollarla fiksə edilib, bundan sonra isə özləri və yaxınlarına təzyiqlər göstərməyə başlayıb. Məlumatlarda qeyd edilirdi ki, özlərinin və yaxınlarının çalışdıqları, təhsil aldıkları qurumun rəhbərliyə onların mitinqdə iştirakını təsdiq edən foto və videosübutlar təqdim olunub. Bunun əsasında da Milli Şuranın mitinqinə qatılan vətəndaşlara qarşı iş və təhsil yerlərində təzyiq və cəza tədbirləri görüldü. Onlarla şəxs bu səbəbdən işdən azad edilmişdi.

Hətta özəl şirkətlərdə çalışanlar da işsiz qalmışdılar. Bellidir ki, Azərbaycanda əksər özəl şirkətlər bu və ya digər şəkildə iqtidara bağlıdır. O səbəbdən özəl təşkilatlarda çalışanlar da mitinqdə iştirakından sonra çalışdıqları şirkətdən kənarlaşdırılıblar.

büdcə təşkilatlarında Milli Şuranın mitinqinə qatılma ehtimalı və potensialı olan hər kəsin artıq siyahılaşdırılması aparılır.

Qeyd edilən bütün bu tədbirlər ona hesablanıb ki, mitinqdən dərhal sonra aksiyada iştirak edən şəxslər sərbəst cəzalandırılınsınlar.

Məsələ ondadır ki, xüsusi üztanıma proqramları ilə təchiz edilmiş kameralarla və digər üsullarla mitinqə qatılanların hamısını fiksə etmək mümkündür. Əvvəla, o səbəbdən ki, təcrübə Milli Şuranın mitinqlərinə maksimum 1000-1500 adamın qatıldığını göstərir, onları da bir-bir təsbit etmək çətin məsələ deyil. Hətta iştirakçılar 3-4 min nəfər olsalar belə, bir neçə qrupun apardığı çəkilişlər, habelə onlarla saytlarda dərc olunacaq şəkillərdən, eyni zamanda meydan ətrafında - giriş-çixışlarda quraşdırılan kameralarla onları tanımaq, tapmaq cəmi 1-2 saatın işidir...

Musavat.com ötənlərdə Milli Şuranın hələ 2017-ci ilin aprelində keçirilən mitinqində iştirak etdikdən sonra işdən azad edilən bir neçə şəxsin kimliyini də öyrənmişdi:

1. Vasif Alışlı, Saatlı rayonu Qaranuru kənd ümumi orta məktəbində müəllim
2. Səmid Məmmədov, Göyçay şəhər 9 nömrəli tam orta məktəbdə müəllim
3. Salam Mahmudov, Göyçay rayon Ləkçilpaq 2 sayılı kənd orta məktəbində müəllim
4. Mahir Qocayev, Yuxarı Şirvan Kanal İstismar İdarə-

na, necə cəzalandırılmalar həyata keçirildiyinə dair ötənlərdə yazmışdı, həmin yazılarla aşağıdakı linklərdən tanış ola bilərsiniz:

http://musavat.com/news/hakimiyyet-milli-suranim-mitinqine-gedenleri-cezalandirma-ga-basladi_472409.html

http://musavat.com/news/milli-suranim-olasi-mitinqine-hakimiyyet-daha-ciddi-hazirlasir-istirakcilar-yene-cezalanacaq_469128.html

http://musavat.com/news/milli-suranim-mitinqinde-istirak-edenlere-qarsi-teqib-ve-tezyiqlere-start-verildi-sensas-ion-melumat_431759.html

http://musavat.com/news/milli-suranim-mitinqinde-istirak-edenler-cezalandirildi-muellimler-telebeler-mis-iscileri_433238.html

Görünür, hakimiyyət indiki zəif durumda olan müxalifətin tamamilə gücsüz, hətta bir neçə min elektoratı olmasına da razı deyil, bu səbəbdən ənənəvi təzyiq və təqib kampaniyalarını 19 yanvar mitinqindən sonra tətbiq etmək, güzəştiz davranmaq, mitinqə qoşulan büdcə çalışanlarını, kiçik sahibkarlıqla məşğul olanları, tələbələrini, müəllim və tibb personalını da cəzalandırmaqda qərarlıdır. Bundan həm də digərlərinin "gözü çixması qaradaş"dan nəticə çıxarması kimi yararlanılır.

☐ **Tofiq ƏHMƏDLİ,**
Musavat.com

Təhsil almaq nə üçün lazımdır?..

Hüseynbala SƏLİMOV



N.Paşinyana təxminən iki həftə vaxt verildi - 15 gün müddətində Ermənistanın baş naziri parlamentə və eləcə də prezidentə kabinetin yeni tərkibini təqdim etməlidir. Elə biz də ona bir az vaxt verməyi qərara aldığımız.

Düşünürük ki, bu müddət ərzində Ermənistanla bağlı ciddi bir olay diqqətə gəlməyəcək; ya kabinetin tərkibinə əlaqəli mediaya hansısa məlumat sızacaq və bunun ətrafında mini-qalmaqallar qurulacaqdır (Paşinyanın kadrları da özü kimi "orijinal" olurlar!), ya da Rusiya XİN-in sözcüsü xanım M.Zaxarova yenə də nəsə sarsaqalayacaq və hər iki tərəfin media əhlini və diplomatiya sözcülərini özünün növbəti sayıqlamasını çözməyə vadar edəcəkdir.

Həm də ölkə ilə, cəmiyyətlə bağlı elə məqamlar olur ki, biz xarici siyasətin dolanbaclarından macal tapıb onlara reaksiya verə bilmirik.

Belə bir detals lap bu son günlərdə oldu. Televiziya da belə bir sükut verildi ki, rayonların birində müəllim sinifdə tablo asıb, orada yazıb və şəkillər yerləşdiribdi ki, oxusanız, belə işlərdə çalışacaqsınız, yox, əgər oxumasanız, onda bu cür əziyyətə qatılmalı olacaqsınız...

Mən bu işin pedaqoji yükündən danışa bilmərəm, çünki pedaqoq deyiləm, üstəlik, hələ uşaqlıqdan xatırlayıram ki, sinifdə müəllimlər də, evdə valideynlər də demək olar, hər gün bütün uşaqlara "Oxuyun, savadlı olun, yoxsa bizim kimi fəhlə olacaqsınız!" deyirdilər, halbuki o vaxt həm hökumət fəhlə-kəndli hökuməti adlanırdı, həm də gecəbəgündüz bütün informasiya qaynaqları fəhlə və kəndli əməyini vəsf edirdi.

Əlbəttə ki, insanların hamısı öyüd-nəsihətə əməl etsəydi, o cümlədən uşaqlar buna diqqətli olsaydılar bəlkə də dünya tamam başqa cür olardı. Odur ki, hər sinifdə beş-üç uşaq həqiqətən çalışır və oxuyur, qalanlar isə sinifdən sinifə keçirdilər...

Təxminən eyni vəziyyət indi də qalıbdır. Beş-üç uşaq həqiqətən də oxuyur, çalışır, digərləri isə diplom almağın "fərqli" yolları üstündə baş sındırırlar. Və sovetin vaxtında olduğu kimi indi də heç kim bir sual üzərində qəti düşünmür: axı oxumaq bizə nədən ötrü lazımdır? Təkcə ona görə ki, təhsilli olmaq insana müəyyən imtiyazlar verir, onun sosial mobilliyini artırır?..

Əlbəttə ki, bunda da müəyyən qədər həqiqət var. Amma məsələnin məğzi indi - 21-ci əsrdə daha da dərinləşir. Problem bundadır ki, sırf fiziki əmək yalnız üçüncü ölkələrdə qalmaqdadır.

Bu o demək deyildir ki, digər ölkələrdə fiziki əmək, ümumiyyətlə, yoxdur. Yox, hələ bəzi sferalarda qalıb, amma bu işlərdə yenə də üçüncü ölkələrin təmsilçiləri - miqrant qardaşlar çalışırlar.

Elə qabaqcıl ölkələrin söyə-söyə yenə də miqrantları qəbul etməsinin səbəbi də budur - bəli, işlər var ki, yerli insanlar orada heç çalışmaq istəmirlər, amma kimsə bunu da etməlidir. Bəs kim edəcək? Heç sözsüz ki, üçüncü ölkələrin adamları...

Ümumilikdə isə tendensiya sırf fiziki əməyin aradan çıxmasına aparır - bəli, kompüterlər, robotlar, maşınlar...

Hətta daha klassik və ətalətli sfera təsirli bağışlayan kənd təsərrüfatı belə tamamilə dəyişməkdədir - buradakı ən müasir yeniliklər və innovasiyalar heç də digər sahələrdən geri qalmır, bəlkə bir az da irəli gedibdir.

Bir sözlə, təhsil tələbatının özünün strukturu dəyişir. Təxminən 100 və 150 il bundan əvvəl savadsızlığın ləğvinə, hamının oxumağı və yazmağı bilməsinə ehtiyac yaranmışdı. Xeyli müddət bu proses sərbəst olundu və indi demək olar ki, problem qismən həll olunubdur.

Ona görə "qismən" deyirəm ki, üçüncü ölkələrin bir çoxunda bu problem öz həllini hələki tam tapmayıbdır. Amma təhsil siyasəti bunu gözləməyi qətiyyətlə düşünür, o, yeni bir keyfiyyət dəyişikliyi etməyə tələsir - elə dəyişiklik ki, insanlardan yazmağı və oxumağı bacarmaqdan qat-qat artıq bir baza tələb edir.

Bax, oxumaq, təhsil almaq da bunun üçün lazımdır; təhsilsiz insanlar üçün müasir əmək bazarında yer yoxdur və yaxud da olduqca kasaddır. Bir müddət keçəcək, hətta bu məhdud saylı seçim də aradan qalxacaq və o halda çox çətin olacaq: təhsilsiz insan ya məhdud əmək qabiliyyətli şəxslərə bərabər tutulacaq, ya da hamı təhsilli olmağa vadar ediləcəkdir.

Həm də təhsil almaq və diplom almaq fərqli şeylərdir. Bu problem də müasir kapitalizmin sayəsində çözümlənəcək. Əgər hansısa ölkələrdə hələ də təhsil əvəzinə formal diplomla keçmək də mümkünse, bilin ki, cənab müasir kapitalizm hələ oralara gəlib çatmayıbdır, azadlığın havası hələki o yerlərin insanlarına yetişməyibdir. Amma mütləq yetişəcək...



Əlaqədar təşkilatların ləğvi

Zamin HACI
zaminhaci@gmail.com

"Son iki xaç işarəsini çəkən snayper tarixi yazıb, imza atdı, dəffəri ördü. Karabini boşaltdı, atılmış güllə gillizlərini yığıb torbaya atdı"

(Vladimir Sorokin, "Snayperin səhəri")

Neft pulları çox gələndə, dünya bazarında neftin-qazın qiyməti baha olanda bizdə çoxlu dövlət idarələri yaranmışdı. Sizə deyim ki, çox zaman heç dövlət özü də bilmirdi bu idarələr nə üçün yaradılıb, necə yaradılıb, bu fırıldaqda kimin barmağı vardır. Eləcə, gördün dövlət büdcəsi deputatxanada təsdiq edilməyə göndəriləndə pul ayrılacaq qurumlar sırasında bu cür fısıq idarələr peyda olubdur: Kənd Təsərrüfatı yanında Dabaq Danalara Yardım Agentliyi, Mədəniyyət Nazirliyinin böyründə Aktrisalara Tuman Almaq üzrə Milli Büro, nə bilim, Yüngül Sənaye Nazirliyinin Ağır Məmurular Şöbəsinin Arıqlamaq Bölməsi nəzdində Ət Tökme Dövlət Asan Xidməti və sairə.

Yağışdan sonra göbək çıxan kimi, bizdə də dünya birjasında neftin qiyməti qalxanda çoxlu dövlət qurumları çıxırdı. Hətta bu idarələr bəzən bir günün içində yaradılıb ləğv olunurdu. Məsələn, səhər yuxudan durub pəncərədən baxırdın ki, küçədə yol dağılıb, su fontan vurur, qara dəlik yaranıb. Dərhal bir dəstə qoltuğu papkalı, qəstumlu-zadlı kişi xeylağı peyda olurdu, çalanı hasara alıb, qapı qoyub, üstündən lövhə asırdılar: "Azərbaycan Neqliyyat Nazirliyinin Yol Müfəttişliyi daxilində Küçə İdarəsinin filan nömrəli Çala Birliyi Trest". Bir neçə ay çalada iş gedirdi, sonra təzə idarə yaranırdı: "Örtülmüş Çalaya Mədəni Xidmət üzrə Publik Şəxs".

Yuxanda qeyd elədiyim kimi, insaf naminə, bu işlərdən dövlətin çox vaxt xəbəri olmurdu. Sanki bizim idarələrdə amöb xasiyyəti vardır, özlerini bölərək çoxalırlar. İndi şükürlər olsun, xeyli belə mənasız idarə və müəssisələr sərəncamla ləğv olunmuşdur (yaxşı pul verən olsa, həmin sərəncamın Alqışlanması üzrə Dövlət Agentliyi yaradardım). Yadıma gəlir, 90-cı illərdə bir gün televizoru açıb gördük AzTV iki dəne olubdur. Biri AzTV-1, o biri AzTV-2. Hazırda o kanallardan birinin şefini də dəyişmişlər, bunun özü islahatdır. Alovlu mübariz, inqilabımızın generatoru (sonradan klyonka ilə işləyən stilik generatoru da kəşf etmişdir) Nemət Pənahlini isə müşavirin müsaviri vəzifəsinə qoymuşdular.

Camaat təzək yapırdı, Alternativ Enerji Agentliyi isə bir qram külək, Güneş enerjisi də ala bilməmişdi. Təhsil Nazirliyi can qoyurdu, Bilik Fondu nəməri yığırdı. Akademiklərimiz xiyar puluna alınan eşşəyin suda boğulmasının qarşısının alınması üçün fiziki-geosiyasi, nanotexnoloji-innovativ üsullar nəzəriyyəsi hazırlamışdılar, ancaq Elm Fondu dövlətdən, ehtiyat fonddan alınan qrantları "lopp" eləyib udurdu. Əcəb oldu hamısına. Yənə yazıram, bu islahatı alqışlayıram. Hətta Dövlət Alqış Agentliyi yaradılsa da alqışlayıram. Neynək, bir az da xalqın mənafeyi üçün, pulsuz işləyirik. İndi köüllü olmaq dəbdədir. Hər idarənin özünün çoxlu köüllüləri var. 90-cı illərdəki köüllülərdən fərqli olaraq bunlar Qarabağa yox, mahni yarışlarına vuruşmağa gedirlər. Əlbəttə, bu bizim tema deyil, yolumuzun üstünə çıxdı, götürüb atdıq yazının içinə, ayaq altında qalmasın.

İdarələr çoxalıb dövlət büdcəsinin məmələrini sorduqca millət bu prosese qısancılıqla yanaşırdı. Axı həmin vəsaitlər pensiyaların azalmasına, sosial xərclərin azlığına səbəb olurdu. İndi görürsünüz, hər bir pensiya ən azı 1 manat 50 qəpik artacaqdır! Millətin artıq-urtuq idarələrə, onların müdir və işçi heyətinə nifrəti mediada, qəzet səhifələrində, saytlarda üzə çıxırdı. Əgər diqqət etmisinizsə, son aylarda bizim KİV-də "Vəzifəli şəxs öldü", "Vəzifəli şəxsi döydülər", "Vəzifəli şəxsin arvadı onun qarnına yaba soxdu" və sairə tipində yeni başlıq şablonu, trafareti ortaya çıxıbdir. Ölə, döyülən, vurulan şəxsin vəzifəli olması xüsusi vurğulanır, sanki camaat buna sevinir. Özü də xəbəri açıb gördün ki, əslində ölən hansısa rayon icra hakimiyyətində baytarlarla iş şöbəsinin qoyunçuluq idarəsində merinos bölməsinin kiçik bələdiyyə müşavirinin sanitar qovşağında xadimlərin müdirinin ictimaiyyətlə əlaqələr üzrə katibi (oxuculara yazığım gəldi, yoxsa bunu sabahki köşə yazımın yarısına qədər uza-da bilərdim) vəzifəsində işləyirmiş.

Gəlin, vəzifələri hörmətdən, gözəndən salmayaq. İndi söz əlaqədar təşkilatlarıdır - darıxmayın, bir gün sizi də ləğv eləyəcəklər.

Rusiya Xarici İşlər Nazirliyi (XİN) erməni milliyyətindən olan Rusiya vətəndaşlarının ölkə ərazisinə buraxılmaması məsələsini yenidən qaldırıb. Belə ki, Rusiya XİN-in sözcüsü Mariya Zaxarova bu mövzuda son və məlum bəyanatı ilə kifayətlənməyərək məsələ ilə əlaqədar ölkəmizin Rusiyadakı səfirliyinə yaddaş qeydi göndərib.

Bu barədə "RIA-Novosti" Moskvadakı diplomatik mənbəyə istinadən xəbər yayıb. Sənəddə "Azərbaycanın hava limanlarında Rusiya vətəndaşlarına münasibətdə ayrı-seçkilik"dən narahatlıq əksini tapıb. "Azərbaycan tərəfi növbəti dəfə rusiyalı həmkarlarını ümidvar edib ki, problemin həll edilməsi üçün addımlar atılacaq" - RIA-"Novosti" adı çəkilmiş diplomatik mənbədən sitatə götürüb.

"Yeni Müsavat" xatırladı ki, az öncə Rusiya XİN-in qırğılarından olan və Azərbaycana qarşı zaman-zaman anti-patiyası, ermənilərə isə rəğbəti ilə gündəmə gələn, uydurma erməni soyqırımının ildönümü günlərində ermənidən çox göz yaş axıdan Mariya Zaxarova diplomatik etikanı unudaraq, Azərbaycana qarşı ədəbsiz mövqe sərgiləmişdi. Zaxarova-zaxaryan Xankəndində girov saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyini növbəti dəfə qulaqardı edərək, heyasızcasına erməni kökənli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə buraxılmaması ilə bağlı mövqe sərgiləmişdi. Rusiya XİN sözcüsü Azərbaycan dövlətini aşağılayıcı tərzdə onu da iddia eləmişdi ki, guya Bakı "öz səhvlərini düzəldəcəyinə" söz verib.

Azərbaycan XİN isə mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın təmsalında ona sərt cavab vermiş, Bakının erməni vətəndaşlarla bağlı Moskvaya hər hansı bir vəd vermədiyini də diqqətə çatdıraraq, bir daha Azərbaycanın mövqeyini izah etmişdi. Əsas motiv qismində isə əlbəttə ki, Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olması və həmin erməni vətəndaşların özlərinin təhlükəsizliyi qeyd olunmuşdu.

Dünən virtualaz.org Rusiya XİN-in növbəti de-marşı ilə bağlı şərh almaq üçün Azərbaycan Rusiyadakı səfiri Polad Bülbüloğlu müraciət edib. Yəni doğrudanmı, Rusiya tərəfi səfirliyə yaddaş qeydi göndərib? Belədirsə, Rusiya tərəfinin növbəti kobud müdaxiləsinin arxasında nə dayanır?

Səfir faktı təsdiq edərək öncə bildirib ki, diplomatik təcrübədə qeyd kimi ötürülmüş informasiyanın KİV-də yayılmasının qəbul edilməyib: "Ona görə ki, bu, rəsmi diplomatik yazışma deyil. Nəzərə alsaq ki, bu məlumat istənilən halda mətbuata yol tapıb, öz tərəfindən sizə müvafiq arayış vermək üçün mənə şərait yaratdığınıza görə minnətdarlığımı bildirirəm. Mənə bu məlumatın KİV-ə ötürülməsi təəccüblü gəlir, belə ki, lap



Bakını Moskva ilə "üz-üzə" qoymaq

planı... - iki paytaxt arasında əsəb savaşını kim körükləyir?

Rusiya XİN erməni əsilli vətəndaşların Azərbaycana buraxılmaması məsələsini təzədən qaldırdı; eyni prinsiplilik Qarabağ məsələsində göstərilirdi...; **Polad Bülbüloğlundan reaksiya: "Şəxsən mən bir səfir kimi..."**

bu günlərdə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva yaranmış vəziyyətə dair obyektiv şərh vermişdi. O da təəccüblüdür ki, məlumatda Azərbaycan tərəfinin problemin tənzimlənməsi ilə bağlı hansısa ümid verməsindən danışılır. Sual yaranır: Azərbaycan tərəfi dedikdə kim nəzərdə tutulur? Şəxsən mən, bir səfir kimi, heç kimə ümid verməmişəm, Azərbaycan XİN isə mətbuat katibi vasitəsilə mövqeyini bildirib.

Səfirin sözlərinə görə, Rusiya tərəfi bu məsələni dəfələrlə, müxtəlif səviyyələrdə qaldırıb: "Həmin məsələdə mənim ölkəmin mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bu cür tənzimləmələr həmin kateqoriyadan olan şəxslərə qarşı onların vətəndaşlıq mənsəbiyyətindən asılı olmadan tətbiq edilir və bu vəziyyət Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi ilə əlaqədar və ilk növbədə elə həmin şəxslərin özlərinin təhlükəsizliyinin qorunmasına yönəldilib. Beynəlxalq təcrübədə var ki, ölkələr səbəbini belə izah etmədən müəyyən şəxslərə öz ərazilərinə daxil olmağa icazə vermirlər".

Sözünə davam edən Bülbüloğlu deyib: "Rusiyalı həmkarlarıma yaxşı məlumdur ki, Azərbaycanın dövlət siyasəti turist axınının güc-

ləndirilməsinə yönəldilib. Yalnız 2018-ci ildə 800 min nəfərdən çox Rusiya vətəndaşı maneəsiz olaraq Azərbaycana gəlib və mənim bildiyim qədər heç bir şikayət olmayıb. Onların arasında erməni əsilli Rusiya vətəndaşları, hətta Ermənistan vətəndaşları da olub ki, bunlar Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, idman yarışlarında iştirak ediblər. Azərbaycan səfirliyi dəfələrlə erməni əsilli Rusiya vətəndaşlarının, o cümlədən özəl qaydada Azərbaycana səfər etmələrinə şərait yaradıb. Bir daha qeyd etmək istəyirəm ki, istənilən məhdudiyyətlər yalnız həmin vətəndaşların özlərinin təhlükəsizlikləri baxımından tətbiq edilir. Yaddan çıxarmaq olmaz ki, Azərbaycanda bir milyon nəfərdən çox qaçqın və məcburi köçkün yaşayır və onlar doğma torpaqlarından qovulublar. Həmin şəxslər üzleşdikləri qəddarlıqları, əzabları və qeyri-insani rəftarı, eyni zamanda Xocalı soyqırımını heç vaxt unutmayacaqlar".

Bəs vəziyyətdən çıxış yolu necə görünür? "Rusiyalı həmkarlarımdan mənə bu barədə tez-tez soruşurlar. Hər dəfə cavab verirəm ki, münaqişə tez bir zamanda ədalətli şəkildə, beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır ki, bu problemlər öz-özünə çözülsün. Son illər ərzində üç dəfə Ermənistanda və Qara-

bağda olmuş bir insan kimi əminliklə deyə bilərəm ki, xalqlar arasında dialoq mümkündür, lakin Rusiya maksimal dərəcədə vasitəçilik səyləri göstərməlidir ki, işğalçılıq siyasətinə son qoyulsun", - deyərək əlavə edib.

Məsələ də elə ondadır ki, rəsmi Moskva, Sergey Lavrov başda olmaqla, Rusiya XİN-də kök salmış erməni simpatizanları bu cür halların olmasını istəmirsə, o zaman səmimi şəkildə Qarabağ konfliktinin həllinə, Azərbaycanla Ermənistan arasında siyasi-diplomatik münasibətlərin qurulmasına töhfə versinlər, nəinki "erməni kartı" ilə Azərbaycana "xox" gəlsinlər.

Heç şübhə yox ki, Rusiya eyni prinsiplikli Qarabağ məsələsində göstərirdi, çoxdan nə Qarabağ problemi olardı, nə də erməni əsilli bəzi Rusiya vətəndaşlarının Azərbaycana giliş problemi. Görünür, Rusiyadakı məlum çevrələr son vaxtlar heç də isti olmayan İrəvan-Moskva münasibətləri fonunda Rusiya-Azərbaycan yaxınlaşması və güclənən strateji tərəfdaşlığını (ortağ nəqliyyat və enerji layihələri və s.) heç cür "həzm edə" bilmir.

Ümid etmək qalır ki, iki paytaxtın arasını vurmaq planı əsla Putindən gəlmir və daha çox Lavrov və Zaxarovanın özfealiyyətidir...

□ **Siyasət şöbəsi, "Yeni müsavat"**

Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi, bir sıra qurumların ləğvi, bəzilərinin yenidən təşkili ilə bağlı fərmanlar imzalayıb.

Prezidentin fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyətləşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilir. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Siminin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir və onların fəaliyyəti icrai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilir.

Bundan başqa, dövlət başçısının fərmanı ilə Müdafiə Sənayesi Nazirliyi ləğv edilib, evəzində "Azersilah" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Struktur islahatlarına müxalifətdən də münasibət bildirilib.

VİP sədri Əli Əliyev "Yeni

Müxalifət islahatlarının

davamlı olmasını istəyir



Əli Əliyev: "Qeyri-effektiv struktur təbii ki, hökuməti çeviklikdən, rasionallıq və optimallıqdan çıxarır"



Tural Abbaslı: "İstərdik ki, bu dəyişikliklər ciddi real müsbət nəticələrə gətirsin"

Müsavət'a bildirdi ki, struktur islahatları istiqamətində atılan addımlar müsbət addımlardır: "Bu addımlara normal yanaşır, Nazirlər Kabinetinin ötən həftə keçirilən müşavirəsində dövlət başçısı tərəfindən verilən anonsların davamı kimi qavrayıram. Hesab edirəm ki, bu qərar-

lar çoxdan verilməli idi. Ümumiyyətlə, Azərbaycanın icra hakimiyyəti orqanlarında şişirtmə, qeyri-rationallıq göz "çıxarır". Bütövlükdə paralellik də aradan qaldırılmalıdır. Prezident Administrasiyasındakı şöbələrə bir sıra hökumət strukturları bir-birini təkrarlayır. Onsuz da hamı bi-

lik ki, dövlət əsasən administrasiyadan idarə olunur. O zaman bir sıra hökumət strukturlarına ehtiyac yoxdur. Hökumətdə şişirtmiş aparat kimə lazımdır? Yaxud başqa məsələyə baxaq. Ləğv olunmuş qondarma fond və mərkəzlər bir yana, hökumətin strukturunda müxtəlif adlar

altında, 44-45 qurum fəaliyyət göstərir. Nəhəng Avropa dövlətlərinin hökumət portfellerinin sayı 20-dən artıq deyildir.

Belə qeyri-effektiv struktur təbii ki, hökuməti çeviklikdən, rasionallıq və optimallıqdan çıxarır. Bu baxımdan da hesab edirəm ki, struktur dəyişiklikləri lazım idi

və vacibdir. Fikrimcə, proses davam etməli və köklü dəyişikliklərə gedilməlidir. Bütövlükdə hökumət yenidən biçilməli, dizayn edilməlidir. Funksional dəyişikliklərdən fundamental islahatlara keçilməlidir. Bu olsa, ümid edək ki, Azərbaycan dövləti normal effektiv hökumət strukturuna və idarəçiliyə sahib ola biləcək".

AĞ Partiyasının sədri Tural Abbaslı iş bildirdi ki, struktur dəyişikliklərini bu dəyişikliklərin hansı nəticələr verəcəyi bəlli olduqdan sonra dəyərləndirmək daha düzgün olardı: "Çox istərdik ki, bu dəyişikliklər ciddi real müsbət nəticələrə gətirsin və kosmetik dəyişikliklərdən olmasın. Müdafiə Sənayesi Nazirliyinin statusunun dəyişdirilməsi bu sırada ən nəzərəçarpan dəyişiklik oldu. Digərlərinə münasibət nəticələri olduqca ortaya qoyulacaq. Dəyişikliklərin nəticələrinin necə olacağını zaman göstərəcək. Əminəm ki, bu zaman müddəti də çox uzun müddət olmayacaq".

Etibar SEYİDAĞA,
"Yeni Müsavat"

Moskvada Azərbaycan məscidi ətrafında nə baş verir?

Diaspora həyəcan təbili çalsa da, müvafiq qurumlar problemi həll etməyə o qədər də həvəsli deyil

Moskvada azərbaycanlılara məxsus "İnam" məscidi ətrafında qalmaqla yəni mətbuatın gündəminə gəlib. Bu dəfə məscidin bağlandığı bildirilir. Bildirilir ki, hazırda məscidin faktiki və hüquqi sahibi olan tatar əsilli iş adamı Rəşid Bəyazidov azərbaycanlı icmasını məsciddən çıxarıb.

Məsələ ondadır ki, bu məscidin bir zamanlar azərbaycanlılar tərəfindən, konkret olaraq Bakının keçmiş prokuroru Məmməd Quliyev və eks-prezident Ayaz Mütəllibovun təşəbbüsü ilə tikilib. Onlara bu işdə hər ikisinin ortaq dostu olan iş adamı Rəşid Bəyazidov yardım edib. Bəyazidov məscid tikilməsi üçün ona məxsus olan torpaq sahə-



sini ayırıb.

Ancaq sonradan Bəyazidov məscidi öz adına və tamamilə öz nəzarətinə keçirib. Bu ilin əvvəlində isə Bəyazidov məscidin qapısını bağlayaraq azərbaycanlıları ora buraxmayıb. Məscidin axundu Mahir Həziyev "Yeni Müsavat'a ver-

diyi açıqlamada bildirdi ki, məscidin hüquqi sənədlərinin tatar iş adamında olması, sonuncunun istədiyi qərarı qəbul etməsi üçün əsas verir, o isə azərbaycanlılara öz şərtlərini dikte edir.

M.Həziyev deyir ki, iş adamı hüquqi olaraq məscid üçün

kirayə tələb edə bilmir, amma bunun əvəzində kommunal xərclər adı ilə pul toplayır. Ötən dövrdə bu məbləğ 150 min rubl olub aylıq. Ancaq daha sonra R.Bəyazidov məbləği bir qədər də artıraraq 250 min rubl tələb edib. Təxminən 4 min dollardan bir qədər çox. Axund deyir ki, məscidin icması bu məbləği hər ay toplayıb ödəməyə hazırdır, ancaq iş adamının hər dəfə böyüyən tələbləri icma üzvlərini qəzəbləndirir. Bu səbəbdən də yaranmış narazılıq nəticəsində problem yaranıb.

Qeyd edək ki, interpretpress.az saytına açıqlamasında Moskva Azərbaycanlıları İcmasının (MAİ) rəhbəri Şamil Tağıyev bildirdi ki, sözügedən məscid 10 ilə yaxındır ki, icarədədir. Ş.Tağıyev deyir ki, daha əvvəl məscid icarə haqqı ödəməsə də, keçmiş prokuror dünyasını dəyişdikdən sonra məscidə icarə haqqı ödənişi təyin olunub. Və icarə haqqı hər il artırılıb.

Ş.Tağıyev qeyd edib ki, sonuncu dəfə məscid noyabr ayında bağlandıqda məscidin sahibi ilə görüşərək problemin

aradan qaldırılmasına nail olub. Ancaq onun sözlərinə görə, bu dəfə ibadət ocağı azərbaycanlı müsəlmanların həmrəyliyinin olmaması səbəbindən bağlanıb: "Təəssüflər olsun ki, bizim öz həmvətənlərimiz olan bəzi qüvvələr məscidin bağlanması üçün səy göstərmədilər. Çünki bəzilərinin o məsciddə maraqları var idi".

Ş.Tağıyev deyib ki, məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Şeyxi Hacı Allahşükür Paşazadənin Moskvadakı nümayəndəsi ilə də görüşüb təkliflər veriblər: "Çünki burada azərbaycanlı müsəlmanların həmrəyliyi yoxdur. Ümidvarıq ki, Diasporla İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi Rusiyadakı həmkarları ilə danışıqlar aparıb azərbaycanlı müsəlmanların üzleşdikləri problemlərin aradan qaldırılmasına nail olacaqlar. Azərbaycanlılara məxsus ibadət ocaqlarının bağlanması radikal dini qruplaşmalara qoşulmasına gətirib çıxara bilər".

Qeyd edək ki, məscidin taleyi və diaspor təmsilçisinin qaldırdığı məsələ ilə bağlı Azərbaycandakı müvafiq qu-

rumlarla əlaqə saxladıq. QMI-dən və Diaspor Komitəsindən məsələyə münasibət almaq mümkün olmadı. Diaspor Komitəsindən bu məsələyə dair heç bir açıqlama olmayacağı deyildi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə sorğumuza cavab olaraq verilən açıqlamada sözügedən məscidin Azərbaycanın müvafiq qurumları ilə əlaqəsinin olmadığı bildirildi. **Sitat:** "Mətbuatda yayılmış məlumatla bağlı qeyd etmək istəyirik ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə daxil olan məlumatlara görə, sözügedən ibadət yeri məscid deyil. Moskva şəhərində vaxtilə bir qrup azərbaycanlı ibadət üçün icarəyə götürdükleri və toplandıqları məntəqədən namazgah kimi istifadə ediblər. Həmin obyektin Azərbaycan dövlətinə və Qafqaz Müsəlmanları İdarəsinə heç bir tabeliliyi olmayıb".

Belə görünür ki, Azərbaycan diasporu hələ də sahibsizdir. Nə müvafiq qurumlar, nə də diaspor azərbaycanlıların yaranmış problemini həll etməyə o qədər də maraqlı deyil. İstənilən halda dini sahənin bu qədər diqqətdən kənar qalması yaxşı hal sayıla bilməz.

Kənan RÖVSƏNOĞLU,
"Yeni Müsavat"

Son vaxtlar Azərbaycanda ciddi struktur islahatları aparılır. Son olaraq, ölkə başçısının sərəncamı ilə bir neçə qurumun ləğv edilməsi, yaxud birləşdirilməsi buna əyani sübutdur. Görülən bu və ya digər işlərin fonunda Azərbaycanda problemləli kreditlərin həllini tapmaması da müzakirə mövzudur. Qeyd edək ki, ötən il kreditli problemlərin həcmi 400 milyon artaraq 1,5 milyarda çatıb.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov "Yeni Müsavat" a açıqlamasında öncə bu borcların əhəmiyyətli hissəsini xarici valyutada götürülmüş kreditlər üzrə borclar təşkil etdiyini xatırladı: "Manatla və xarici valyutada borcların son illərdə, xüsusilə də manatın iki kəskin devalvasiyasının baş verdiyi 2015-ci ildən sonra necə artdığına nəzər salsaq, xarici valyutada götürülmüş kreditlərin ödənişi üzrə mənzərənin daha acınacaqlı olduğunu görürük. Ümumi ənənə manatla olan gecikən kreditlərin həcmninə gətirdikcə azaldığını göstərir. Belə ki, ötən ilin 11 ayında milli valyutada olan kreditlər üzrə gecikmələrin həcmi 2015-ci ilə müqayisədə 8 milyon manat azalıb. Bütövlükdə bu yaxşı hal olsa da xarici valyutada olan kreditlər üzrə mənzərə tamamilə fərqli və acınacaqlıdır. Ötən ilin son aylarında xarici valyutada olan kreditlər üzrə gecikmələrin həcmində bəzi azalmalar müşahidə edilsə də bütövlükdə xarici kreditlər üzrə problemə çevrilmiş ödənişlərin həcmi olduqca böyükdür. Belə ki, keçən ilin 11 ayında xarici valyutada olan kreditlər üzrə gecikmələrin həcmi 2015-ci ilə müqayisədə 666 milyon manat və

"Problemləli kreditlər o vaxt həllini tapacaq ki..."

Iqtisadçı ekspertlər bir daha çıxış yolu göstərdilər



ya 4,3 dəfə artıb. Ümumi mənzərə onu göstərir ki, vətəndaşların manatla götürdükleri kreditləri ödəmək sahəsində elə də ciddi problemləri olmasa da milli valyutanın 2015-ci ildəki iki kəskin devalvasiyası və bundan sonrakı dövrdə onun məzənnəsinin son olaraq 2,2 dəfə artaraq - 1 dollar üçün 0,78 qəpikdən 1,7 manata qədər ucuzlaşması insanları xarici valyutada götürdükleri kreditlərin geriye ödənilməsinə

problemlərlə üz-üzə qoydu. Vətəndaşın yalnız manat gəlirləri ilə formalaşan və artmayan ailə büdcəsi onlara bu kreditləri qarşılamağa imkan vermədi. 2015-ci ildən etibarən bundan məharətlə istifadə edən, özünə hesabat verməyən, vətəndaşın və hətta dövlətin maraqlarını öz maraqlarına dəyişməyə hazır olan, əksər banklar insanları bu kreditlərin məngənəsində sıxmağa başladılar. Bu illər ərzində müxtəlif təzyi

üsullarından istifadə edərək vətəndaşlara güzəştə getməyi bacarmayan bu banklar bununla öz vəziyyətlərini də kifayət qədər pisləşdirmiş olurlar. Vətəndaşlara xarici valyutada bahalı kreditlər təklif edərkən banklar bilməyirdilər ki, vətəndaş devalvasiya olmadan belə o krediti geri qaytara bilməyəcək. Bu gün banklar müxtəlif yollarla vətəndaşlardan bu kreditləri geri almaqda davam edirlər. Və ən acınacaqlısı budur ki, bir çox banklar vətəndaşın ödədiyi məbləği kredit üzrə əsas borcun azalmasına deyil, faiz və cərimələrin ödənilməsinə aid edib, əsas borcu dəyişmirlər. Bununla da vətəndaşın ödədiyi pullar bank üçün daimi gəlir mənbəyinə çevrilir. Vəziyyətdən çıxışın hansı yolları var? Bu yollar var və onlar bir o qədər də mürəkkəb deyil. Məsələn, bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan bəyanat verərək kredit kartları üzrə vətəndaşların müxtəlif banklara olan borclarının Ziraət Bankı tərəfindən ödənilməsinə və bu borcların

Ziraət Bankında toplanmasına gediləcəyini bəyan etdi. Borclu vətəndaşlar bundan sonra bu borcları ailə büdcələrinin imkanlarına uyğun olaraq müəyyən ediləcək müddətdə xüsusi olaraq tərtib olunacaq qrafiklə hissə-hissə həmin banka ödəyəcəklər. Hesab edirəm ki, buna bənzər bir addımı da biz ata bilərik. Manatın kəskin ucuzlaşmasına qədər xarici valyutada kredit götürmüş və bu gün həmin borcun məngənəsində sıxılan vətəndaşlarımız artıq bir neçə ildir ki, səbirsizliklə hökumətin belə bir addımı atmasını arzu edirlər".

Iqtisadçı ekspert Natiq Cəfəri bildirdi ki, Azərbaycanda ilk devalvasiyadan sonra qərarlar qəbul edilsəydi, müəyyən mexanizmlər yaradılışdı, problemləli kreditlərin məsələsi bu qədər uzanmazdı: "İkinci devalvasiyadan sonra vəziyyət daha da gərginləşdi. Təxminən 700 min vətəndaşın problemləli krediti var. Bu məsələni vətəndaş və banklar vasitəsilə həll etmək mümkün deyil. Əhəlinin gəlirləri sürətlə

artmır ki, vətəndaş öz hesabına bunu bağlaya bilsin. Bankların da elə bir gücü yoxdur ki, öz daxili qazancları, vəsaitləri hesabına problemləli kreditləri bağışlasınlar. Birinci devalvasiyadan sonra belə bir təkliflə çıxış etmişdik ki, məsuliyyətin üç yerə bölünməsi ilə bağlı qanun layihəsi hazırlansın. Bununla heç olmasa 3/1 hissə vətəndaşın üzərində qaldı. Qalanlarını bu şəkildə dövlət və bank həll edərdi. Təəssüflər olsun ki, bu təklifimiz o zaman qəbul olunmadı. Nəticədə bu gün də problemləli kreditlərin şişməsinin şahidi oluruq. Dövlətin bu istiqamətdə addımlar atmaması həm həcmi artırır, həm də bankları ağır duruma salır. Bu, öz-özünə çözümlən məsələ deyil. Bank sektoru üçün çox ciddi problemlər yaranmaqdadır. Problemin həll edilməməsi ən çox maliyyə mənbəyi ilə bağlıdır. Düşünürəm ki, bunu üzərinə götürən maliyyə mənbəyi olmalıdır. Bu da ya Neft Fondu, ya büdcə, ya da Mərkəzi Bankın ehtiyatları ola bilər. Başqa maliyyə mənbəyi yoxdur. Problemləli kreditlərdə söhbət 1,8 və ya 1,9 milyarddan gedir. Mənə elə gəlir ki, hökumətdə belə bir fikir var ki, əgər bu kreditləri bağışlasaq, yaxud bu məsələni həll etsək, əhəlidə arxayınçılıq yaranabilir, indi götürülmüş kreditlərin də geri qaytarılması axsa-ya bilər. Əslində bu o qədər də doğru yanaşma deyil. Çünki bank sektorunda stresli durum davam edir. Rəsmi rəqəmlərə görə, bankların xeyli hissəsi hələ də ziyanla işləyir. Bu da iqtisadi proseslərə mənfi təsir göstərir".

□ **Cavansir ABBASLI,**
"Yeni Müsavat"

Paytaxtda parklanma xaosu - sürücülər haqlı-haqsız cərimələnir...

BNA sözcüsü isə günahı quraşdırılan kameralarda axtarmamağı məsləhət görür...

Paytaxtda avtomobillərin dayanma-durma qaydalarını pozmasına görə cərimə yazılması səlahiyyətlərinin Bakı Nəqliyyat Agentliyinə verilməsi şəhərdə xaotik mənzərə yaradıb.

Sürücülər narazılıq edirlər ki, şəhərin istər mərkəz, istərsə ətraf ərazilərində parkomatların yenidən təşkilinə həyata keçirilmir və kütləvi cərimələnmələr həyata keçirilir.

Sürücülər deyirlər ki, hətta 5-10 dəqiqəlik hansısa hərəkətə mane olmayan yerdə belə avtomobili saxladıqda, yaxud maşın xarabə olub yolda qaldı da az sonra cərimələndiyi barədə ona ismarış göndərilir.

Bu da ciddi şəkildə narazılıq doğurub. Çünki BNA şəhərdə parkomatların, parkinqlərin təşkilinə tam əhatəli məşğul olmur və dayanma-durmanın qadağan olunduğu yerlər bildirilmir. Diqqət ancaq kor-təbii şəkildə cərimə yazmağa yönəlib.

Parkinqlər yaradılmadığına görə hazırda tibb, təhsil müəssisələrinin qarşısında, işə obyektlərinin önündə, hətə yerdə

dayanma-durma xaosu yaşanır.

Bu vəziyyətin nə qədər sürəcəyi bilinmir. Agentlik problemi kifayət qədər müfəttiş qüvvəsi olmaması ilə izah edir.

Prezidentin fərmanında qeyd olunub ki, BNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür.

Məsul edilmiş qurum isə parklanma yerləri məsələsini həll etmədən, cərimələr təbii qeyb.

Fərman iyulun əvvəlində verilib, təxminən 6 aya yaxındır ki, qüvvədədir. Di gəl Bakının səkiləri, dayanma-durma qadağan olunan ərazilərində vəziyyət ürəkaçan deyil. Həm kim harada gəldi maşın saxlayır, həm də cərimələnmə kütləvi hal alır.

Nəticədə onsuz da tıxacların məngənəsində qalan Bakı

da nəqliyyatın hərəkəti lap çətinləşir, sürücülər əsassız yerdə cərimələndiklərini iddia edirlər.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Yeni Müsavat" a dedi ki, prezident fərmanı ilə yerüstü parklanma bu quruma həvalə edilsə də, hələlik Bakı Şəhər İcra Hakimiyyətində təhvil-təslim işləri gedir. Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin öz idarəetmə strategiyası var: "Bu istiqamətdə kompleks işlər görülür. Əsas məqsəd parkomatları tam avtomatlaşdırılmış qaydada təmin etməkdir".

M.Ağayev hazırda sürücülərdən parkomatlarda alınan ödənişlə bağlı bir söz deyə bilməyəcəyini söylədi: "Çünki hələlik təhvil-təslim işləri gedir və bizə aidiyyəti yoxdur".

BNA sözcüsü bildirdi ki, sürücülər dayanma-durma qaydasının pozulması ilə bağlı yollarda quraşdırılan kameraları görmürsə, durmanı qadağan edən yol hərəkəti nişanını görə bilər:

"Kameranı görmürlərsə, nişanı görə bilirlər. Ona uyğun

hərəkət tənzimlənməlidir. Sürücü yolda olan nişanı görsün ki, harada saxlamaq olar, harada olmaz. Bu kameralar nəqliyyatın intensiv və pik tıxaclar olan yerlərdə quraşdırılıb. Hazırda Bülbül prospekti, Qara Qarayev prospekti, 28 May küçəsində kameraların quraşdırılmasının müsbət nəticələrini görürük. Bu ərazilərdə nəqliyyatın hərəkətinin intensivliyi artıb".

M.Ağayev bildirdi ki, sürücülərin müfəttişlərə itaətsizliyi heç nəyi dəyişmir, cərimə yazılıbsa, ödənəcək: "Cərimə ödənilməsi ilə bağlı mexanizmlərdə heç bir dəyişiklik olmayıb, sadəcə, cərimə edən orqan dəyişib".

Bu arada Bakı küçə və prospektlərindəki parklanma yerlərində quraşdırılan parkomatlar yığışdırılıb. Məlumatı hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov facebook səhifəsində paylaşılıb.

Ekspert bildirib ki, parkomatların yığışdırılmasının səbəbi məlum deyil: "Bakının küçə və prospektlərindəki parklanma yerlərindən parko-



matları yığışdırırlar. Bunun səbəblərini dəqiq bilməsəm də, bu lazımsız qurğuların belə bir tale ilə üzleşəcəyi aydın idi. Onlar həm mövcud qanunvericiliyə uyğun deyil, həm də xeyli vaxtdır ki, istifadəsiz qalmışdılar".

Ə.Hüseynov həmçinin bildirib ki, parkomatların yığışdırılması o manaya gəlmir ki, bundan sonra yol kənarı parklan-

malar pulsuz olacaq. Sadəcə, həmin parkomat aparatları artıq işləmir.

Bir müddətdir ki, sözügedən aparatları yeni nəzarət kassa aparatları evəz edir. Hazırda istifadə edilməyən və yığışdırılan parkomatları Fransada xüsusilə Azərbaycan üçün istehsal edilmişdi.

□ **Emil SALAMOĞLU,**
"Yeni Müsavat"

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

**Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi**

ATƏT-in Minsk Qrupunun həmsədrələrinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünün keçirildiyi saatlarda Moskvadan Qarabağla bağlı növbəti açıqlamalar yayıldı. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasındakı növbəti görüşdən fəvqəladə nəticə gözlənilmədi. Lakin təmas xəttində son vaxtlar səngiyən gerginliyin artmaması üçün bu görüş vasitəçilər üçün zəruri idi.



Maraqlıdır ki, uzun müddət məsələnin həlli mövzusunda daha çox susmağa üstünlük verən Rusiya xarici işlər naziri Sergey Lavrov bu dəfə nikbin açıqlama verib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi İrəvan və Bakının iradəsi ilə və ATƏT-in Minsk Qrupu həmsədrələrinin təmsilində beynəlxalq ictimaiyyətin dəstəyi ilə tamamilə həll oluna bilər. Ancaq hər kəsə bəllidir ki, Qarabağ məsələsində həlledici söz sahibi Rusiyadır. Hətta Qərbi dövlətlərinin rəhbərləri də dəfələrlə etiraf ediblər ki, münaqişənin açarı Rusiyadadır. Bu mənada şimal qonşumuz tərəflər arasında balans yaratmaqda, işğalçı yerində oturtmaq istiqamətində addım atsa, məsələyə qısa müddət ərzində nöqtə qoyular.

Görünür, hələlik Rusiya məsələnin həllində maraqlı deyil. Nikol Paşinyan hökumətinin zamanında isə Kremlin Qarabağ məsələsinin hansısa tərəfin üstünlüyü ilə həllinə imkan tanıyacağına inanmaq inandırıcı deyil. Əgər Moskva belə bir niyyətdə olsaydı, ona dost olan Kəçeryan, yaxud Sərkisyan dönmələrində ciddi addım atardı. Bu mənada S.Lavrovun son açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin "İrəvan və Bakının iradəsi ilə" həlli barədə məqam bir az da acı gülüş doğurur. Bakıdan fərqli olaraq, İrəvanın iradəsi yoxdur və tarixi təcrübə bunu sübut edir. İşarəni Moskvadan gözləyən ölkənin "iradəsindən" bəhs etmək təəccüblüdür.

Yeri gəlmişkən, S.Lavrov rəhbərlik etdiyi qurumun sözcüsü Mariya Zaxarovanın anti-Azərbaycan bəyanatının üstündən sükutla keçərək, "Rusiya-Azərbaycan əlaqələri kifayət qədər sabit və mərhələli inkişaf edir" - deyib. Bunu Zaxarovaya cavab saymaq olardı. Lakin onun Azərbaycanda həbs edilmiş erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov-Qalstyanla bağlı danışma-

ması, danışmalar nəticəsində erməninin Rusiyaya qaytarılacağına ümidini ifadə etməsi diqqətdən yayınmır. S.Lavrov bu məqamda Rusiya vətəndaşı Dilqəm Əsgərovun artıq 5-ci ildir (!) Dağlıq Qarabağ separatçılarının əlində girov saxlanması üstündən keçib ki, bu da elə Zaxarovanın mövqeyinə yaxın münasibətdir. Ona görə də əksər müşahidəçilərimiz bu fikirdədir, belə ikili standartın olması şəraitində Qarabağ məsələsində ədalətli addım gözləməyə dəyməz.

Ermənistanda fəaliyyətə başlayan yeni parlamentdə artıq gərginliyə də start verilib. Üstəlik, Ermənistanın ictimai rəyində Paşinyanı Qarabağ məsələsində daha radikal olmağa yönəlik çağırışlar səslənir ki, bu da dinc yolla həllə olan inamı heçə endirir. "Baş nazir Nikol Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı planı budur ki, münaqişə üzrə danışıqlarda Ermənistan tərəfi iştirak etməsin. Seçicilər də ona səs verərkən bunu nəzərə almalıdırlar". Teleqraf.com xəbər verir ki, bu iddia ilə erməni politoloq Stepan Danielyan çıxış edib. Ekspert hazırkı mərhələdə danışıqların Ermənistan və Azərbaycan arasında aparıldığını, lakin Paşinyanın bu formatı dəyişdirməyə cəhd etdiyini bildirib: "Danışıqlar davam edir, lakin bu proses konkret məsələlər üzərində getmir. Əgər söhbət Qarabağın statusundan gərsə, demək, hazırkı Ermənistan hakimiyyəti seçiciləri aldadıb. Qarabağ məsələsi digər yonəyə yetirilməyən vədlərə çox fərqlidir. Məsələn, Şarl de Qoll seçkilərdən əvvəl fransız hərbi qüvvələrinin Əlcəzairdən heç vaxt çıxarılmayacağı vədini verdi. Amma seçildikdən sonra tamamilə əks addım atdı. Yeni Nikol de Qoll, Qarabağ isə Əlcəzair deyil".

"Cəmiyyətin mövqeyi məlum olanadək Ermənistanın xarici siyasəti dəyişməyəcək".

Qarabağ



Lavrovun "iradə" söhbəti, erməni parlamentindəki aqressiya və gözlənilən böyük savaş

Ermənistanın yeni parlamentinin konstruktiv olacağı ilə bağlı ümidlər dəfn olundu; XİN başçılarının Paris görüşü ilə eyni vaxtda işğalçı ölkədəki daşnaklar Qarabağda toplaşdılar; **Fazil Mustafa:** "Azərbaycan Ermənistanın istənilən vəziyyətində torpaqları qaytara bilər, lakin..."

Bunu isə Ermənistan parlamentinin "Mənim addımım" blokunun deputatı Ruben Rubinyan deyib. O, indiki məqamda Nikol Paşinyan hökumətinin əvvəldən mövcud olan xarici siyasəti dəyişdirmək məsələsini nəzərdən keçirmədiyini açıqlayıb. Rubinyan yeni hakimiyyətin Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi ilə bağlı siyasətinin dəyişməyəcəyini də bildirib: "Baş nazir danışıqların Vyana və Sankt-Peterburqda tərəflər arasında keçirilmiş görüşlərdə əldə edilən anlaşmalar üzrə davam etdiriləcəyini bildirib. Hesab edirik ki, münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olmalıdır".

Qeyd edək ki, Vyana (Avstriya) və Sankt-Peterburq (Rusiya) görüşləri 2016-cı ildə Azərbaycan prezidenti İlham Əliyev və dönəmin Ermənistan başçısı Serj Sərkisyan arasında keçirilmişdi. Əlavə edək ki, "Mənim addımım" blokuna hazırkı baş nazir Nikol Paşinyan rəhbərlik edir.

Parisdə danışıqların aparıldığı gün daşnakların Azərbaycan ərazisində toplanması da işğalçı ölkənin islah olunmağa meyilli olmadığını təsdiqləyir. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, partiyanın 3-dən artıq ölkəsindən 100-ə qədər daşnak Qarabağda yeni büro üzvlərini seçəcək. Yanvarın 16-dan 24-nə qədər davam edəcək toplantıda millətçi partiyanın gələcək perspektivləri də müzakirə olunacaq. Hazırda Daşnaksütyun Partiyasının bü-

rosuna 4-ü Ermənistandan, 2-si Livandan, 2-si ABŞ-dan və hərəyə 1 nəfər İran, Fransa və Kanadadan üzv var. Əslində həmsədrələr danışıqların pozulmasına yönəlik bu addımı pisləməliydilər. Ancaq onları belə məsələlər narahat etmir...

Ermənistan parlamentinin 16 yanvar tarixli iclasında isə "Çiçəklənən Ermənistan" və "İşıqlı Ermənistan" fraksiyalarının deputatları arasında qarşıdurma olub (Virtualaz.org). "İşıqlı Ermənistan" fraksiyasından deputat Arman Babacanyan çıxışında Ermənistan hökumətinin xarici siyasətini tənqid edib. Bildirib ki, son illər Ermənistanın xaricdəki səfirləri vəzifələrinə əsasən şübhəli bioqrafiyaya və kriminal keçmişə malik olan adamlar təyin olunurlar. Onun sözlərinə görə, Ermənistanın Ukraynadakı keçmiş səfiri Andranik Manukyan buna misaldır.

"Çiçəklənən Ermənistan" fraksiyasının katibi Arman Abovyan isə Babacanyana cavab verib, onu "Azərbaycanın tezislərini təkarlamaqda" günahlandırıb. "Cənab Babacanyan, yəqin fərqi deyilsiniz ki, mən üç il Ermənistanın Ukraynadakı səfiri Andranik Mankyanın müşaviri olmuşam. Həmin tezislər ki, siz onları indi burada səsləndirirsiniz, informasiya məkanına əsasən Azərbaycanın tərifindən atılıb. Sizi nə məcbur edir ki, bu tribunadan neoazərbaycan tezislərini təkrar edəsiniz?" - o bildirib.

"İşıqlı Ermənistan" fraksiyasının deputatları bu vaxt yerlə-

rindən Abovyanı etiraz ediblər, prosesə "Çiçəklənən Ermənistan" fraksiyasından deputatlar da qoşulublar. Nəticədə zalda "İşıqlı Ermənistan" fraksiyasının rəhbəri Edmon Marukyanla "Çiçəklənən Ermənistan" fraksiyasının rəhbəri Qrant Mədətyan arasında qarşıdurma olub. Digər deputatların və spiker Ararat Mirzəyanın müdaxiləsindən sonra tərəflər sakitləşiblər.

İşğalçı ölkədəki seçkilər ərəfəsində belə rəy yaranırdı ki, yeni hökumət və yeni parlamentin olması şəraitində Qarabağ müzakirələrini daha normal şəkildə aparıb nəticə əldə etmək olar. Lakin artıq ilk iclaslardan görüldüyü kimi, Ermənistanda güclü şəkildə anti-Azərbaycan mövqeyi formalaşdı və bu mövqə yalnız "müharibə partiyası"nın, yaxud Qarabağ klanlarının mövqeyi deyil.

Deputat Fazil Mustafa "Yeni Müsavat"a dedi ki, bu cür müzakirə və mübahisələr Ermənistanda hər zaman olacaq: "Çünki Qarabağ məsələsi ətrafında siyasi spekulasiyalar uzun illər bu ölkədə aktual olacaq. "Azərbaycanın tezisləri", "Azərbaycanın maraqlarına işləmək", "Torpaqları Azərbaycana geri qaytarmaq" məzmunlu ittihamlar siyasi leksikonda tez-tez rast gəlinir və bu da daha vətənpərvər görünmək yarışında vacib komponentlərdən sayılır. Fikrimcə, ermənilər kənardan daha sistemli ağılla idarə olunan cəmiyyətdir, parlament, sadəcə, forma olaraq diqqət mərkəzindədir. Bu cür mübahisələr adı prosedur mə-

sələləri ilə bağlıdır və müntəzəm olaraq baş verəcək".

Xatırladaq ki, 90-cı illərdə Azərbaycanda mübarizə parlament müstəvisinə keçəndən sonra ərazi itkilərimiz başlamışdı. Eyni vəziyyət Ermənistan üçün yarana və ya Azərbaycan bu şansdan istifadə edib torpaqları qaytara bilermi? **F.Mustafa:** "Torpaqların qaytarılması üçün Ermənistan cəmiyyəti içindəki durumun dəyişməsi əsas faktor deyil. Beynəlxalq güclərin siyasətindəki dəyişiklik daha vacib şəhərdir. Azərbaycan Ermənistanın istənilən vəziyyətində torpaqları qaytara bilər, lakin bölgədə maraqlı olan dövlətlərin hansı təzyiqləri ilə qarşılaşacağına proqnozlaşdırmaq elə də çətin deyil. Ermənistanda indi tədricən "daşlar" yerinə oturmağa başlayır, xaosdur, bir qədər arxada qaldı, lakin meydan hərəkatı ilə dövlət idarəetmə üsulu arasında təzadlar ara-sıra özünü büruzə verməlidir. Yeni 90-cı illərlə müqayisə yanlış nəticələr çıxarmamıza gətirib çıxara bilər. Çox fərqli dövrlərdəyik".

Bu arada Qarabağda çoxsaylı cinayətlər törətmiş "Yerkrapa" könüllülər ittifaqının rəhbəri Manvel Qriqoryanın yenidən həbs olunmasını tələb



Nazirlər Kabineti "Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"ni təsdiq edib.

"Yeni Müsavat" xəbər verir ki, nizamnaməyə görə, Azərbaycanda dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Ali təhsil müəssisəsinin əmlakı nizamnamə fondundan, ona təsisçinin verdiyi digər əmlakdan, habelə dövlət büdcəsindən və ya yerli büdcələrdən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və öz nizamnaməsi ilə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitdən formalaşdırılır.

Ali təhsil müəssisəsi ona verilmiş əmlakdan yalnız nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Ali təhsil müəssisəsinin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır.

Ali təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarətə tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə, yaxud onların səlahiyyət verdiyi şəxs həyata keçirir.

Müəssisənin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir.

Nizamnaməyə əsasən, dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu bələdiyyə vəzifəyə təyin və ya vəzifədən azad edir. Rektor ali təhsil müəssisəsinin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, ali təhsil müəssisəsinin maraqlarına sadıq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur. Rektor bu vəzifələrin ali təhsil müəssisəsinin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. O, öz vəzifələrini pozduğu halda, pozuntu nəticəsində ali təhsil müəssisəsinə dəymiş zərərin əvəzini ödəməlidir.

Rektor ali təhsil müəssisəsinin cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsiyyət vəsaiti təqdim etməlidir.

Ali təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarətə tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə, yaxud onların səlahiyyət verdiyi şəxs həyata keçirir.

Müəssisənin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir.

Nizamnaməyə əsasən, dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu bələdiyyə vəzifəyə təyin və ya vəzifədən azad edir. Rektor ali təhsil müəssisəsinin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, ali təhsil müəssisəsinin maraqlarına sadıq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur. Rektor bu vəzifələrin ali təhsil müəssisəsinin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. O, öz vəzifələrini pozduğu halda, pozuntu nəticəsində ali təhsil müəssisəsinə dəymiş zərərin əvəzini ödəməlidir.

Rektor ali təhsil müəssisəsinin cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsiyyət vəsaiti təqdim etməlidir.

Ali təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarətə tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə, yaxud onların səlahiyyət verdiyi şəxs həyata keçirir.

Azərbaycanda bələdiyyə universiteti yaradıla bilərmi...

Kamran Əsədov: "Bunun üçün bir neçə şərt olmalıdır"; ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

Əsədov deyir ki, bələdiyyə universiteti yaradılarsa, ali təhsil müəssisəsinin büdcədən kənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

□ **Dünya SAKIT,**
"Yeni Müsavat"

Amerikada öldürülən həmyerlimizin qatili hələ tutulmayıb

Fazil Mustafa: "Məsələyə birbaşa səfirliyimiz müdaxilə etməlidir"

ABŞ-in Şimali Karolina ştatının Şarlott şəhərində yaşayan 29 yaşlı Elçin Xəlilovun qətlə yetirilməsindən 5 gün keçsə də, onun qatili hələ tutulmayıb. Məlumat üçün bildirək ki, Elçin Xəlilovun valideynləri Sumqayıtda yaşayır.

"Fixer Electronic Repair" telefon dükəninin sahibi, telefonların təmiri və satışı ilə məşğul olan həmyerlimizin qətlinin səbəbləri barədə müxtəlif versiyalar səsləndirilir.

Amerika polisindən verdiyi məlumata görə, hadisəyə səbəb qətlə yetirilən gəncin üzərində xeyli pulun olması olub. Cinayət hadisəsinə əsas səbəb kimi soyğunçuluq göstərilir. Qatilin bu məqsədlə E.Xəlilovun dükənina gəldiyi, həmyerlimiz-

dən pul tələb etdiyi və mərhumun pul verməkdən imtina etməsinin həyatla vidalaşmasına səbəb olduğu bildirilir.

Hadisənin baş verdiyi ilk günlərdə qatilin E.Xəlilovun həmyerlisi olduğu barədə fikirlər səslənməyə başladı. Lakin bu iddia öz təsdiqini tapmadı. Mərhumun qaradərili cani tərəfindən öldürüldüyü deyilir. Amerikada qaradərillərin yaşayış durumlarının aşağı olduğunu, kasıb həyat tərzi keçirdiklərini, yaşıdıqları yerdə kriminal həyatın hökm sürdüyünü düşünsək, bu versiya daha inandırıcı gəlir.

Həmyerlimizin nəşinin ölkəmizə nə zaman gətiriləcəyi hələ məlum deyil. Cəsədin gətirilməsi üçün yüksək məbləğdə vəsait tələb olunur. Artıq E.Xəlilovun nəşinin vətənə göndərilməsi üçün pul toplama kampaniyası başlanılıb.

Bu barədə Amerikada yaşayan azərbaycanlı aparıcı Günel Musəvi məlumat verib.

O, mərhumun cəsədinin Azərbaycana göndərilməsi üçün 30 min dolların lazım olduğunu vurğulayıb və hər kəsdən dəstək olmasını istəyib.

"Yeni Müsavat"a açıqlamasında Günel Musəvi lazım olan məbləğin yığıldığını bildirdi: "Mərhumu şəxsən tanımırdım. Başqa məlumatım olmasa da, onu deyə bilərəm ki, cəsədin Azərbaycana göndərilməsi üçün lazım olan məbləğ yığılıb".

Qətlə bağlı Azərbaycan tərəfin nə etməli olduğu barədə fərqli mövqelər səslənir. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqə saxladığımız gündə etdiyimiz cəhdlər nəticəsiz qaldı.

Hələ də həmyerlimizin qətli ilə bağlı XİN-in hansı işlər gördüyü, mövqeyinin necə olduğu məlum deyil. Azərbaycanın bu məsələdə Amerikadakı səfirliyi də passivdir. Səfirliyə açdığımız zənglərə də cavab verən tapılmadı.


Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa hadisəyə münasibət bildirərək dedi ki, məsələ ilə oradakı səfirliyimiz məşğul olmalıdır:

"Çünki xaricdə yaşayan hər bir Azərbaycan vətəndaşının hüquqlarının qorunması, onun başına gələn hər bir hadisə ilə bağlı hüquqi proseduraların başlanmasına köməklik göstərməlidir. Bu həm də onların bir növ funksiyasıdır. Konkret situasiya ilə əlaqədar onu deyə bilərəm ki, meyitin gətirilməsi üçün vəsait toplanıb. Amma bütövlükdə məsələyə birbaşa səfirliyimiz müdaxilə etməlidir. Lazım olarsa, müvafiq qurumlarımızı bu işə cəlb edərək, gələcəkdə mərhumun yaxınlarının

iddia qaldırması, məhkəmə prosedurası və başqa məsələlərdə köməklik göstərilməlidir".

F.Mustafa qətl hadisəsinin çıxış edərək xaricdə yaşayan azərbaycanlılara qarşı ayırı-seçkilik hallarının artdığı barədə son günlərdə deyilən fikirlərlə razılaşmır: "Burada qərəzli heç nə yoxdur. Orada yüzlərlə belə cinayət hadisəsi baş verir. Bu hadisələri də törədənə daha çox qaradərili kontingentə aid olur. Çünki onlar arasında problemlər çoxdur. Nəticədə bu cür ənənələrin sayı çoxalır. Amerikada kiminsə alına yazılmır ki, bu azərbaycanlıdır. Kimsə normal hərəkət etmərsə, doğru davranmırsa, hüquqa hörmətlə yanaşmırsa, yaxud da kriminal çevrələrə yaxın fəaliyyət göstərsə, belə bir hadisə ilə qarşılaşırsa, ona baxmırlar ki, bu azərbaycanlıdır, ya yox. Hüquqazidd fəaliyyət göstərən hər kəs məsuliyyətə cəlb olunur. Ona görə də məsələdə qərəzin olduğunu düşünürəm".

□ **Cavansir ABBASLI,**
"Yeni Müsavat"



Elçin Xəlilov

Suriyada münaqişə artıq başa çatmaq üzrədir. Artıq bir neçə ərəb ölkəsi Suriya ilə əlaqələri bərpa edib, BƏƏ, indi də Bəhreyn Dəməşqdəki səfirliyini yenidən açıb. Gözlənilir ki, martda Tunisdə keçiriləcək Ərəb Dövlətləri Liqasının toplantısında Suriyanın bu qurumdakı üzvlüyü yenidən bərpa olunsun. Hətta bir sıra Avropa ölkələrinin də Suriya ilə əlaqələri bərpa etmək haqda düşündüyü bildirilir. Fransa isə 8 ildən sonra Suriyada Bəşər Əsədin qalmasına etiraz etmədiyini bəyan edib.

Yeni Bəşər Əsədin başı üzərindəki "qara buludlar" dağılmaqdadır. Suriya liderinin ən qatı düşmənləri olan Türkiyə və Səudiyyə Ərəbistanı Suriya hakimiyyəti ilə işləyə biləcəklərini bəyan edib. Belə görünür ki, Əsədin göndərilməsi,



ləşdirənlər, onlara yer verib hazırlıqlarına dəstək olan dövlət və qurumlar əslində bu ölkədə üsyanın məcrasını dəyişdilər və nəticə etibarilə Suriya xalqına qənim kəsildilər. Artıq 50 ildir dünyəvi rejimə yaşayan, zəngin etnik və dini mozaikası olan Suriyada şəriətçi islamçılar heç də hər kəsin sevmədiyi məlum idi. Nəzərə almaq lazımdır ki, Suriya əhalisinin 65-70 faizə qədəri sünni, 12 faizə qədəri şiə-ələvi (Nusayri), 15 faizə qədəri xristian, yerdə qalanı dürzilər, ermənilər və sair təşkil edir. Yeni bu qədr qarışıq və fərqli qrupların yaşadığı ölkədə böyük çoxluğun radikal islamçıları dəstəkləməsi mümkün deyil və bu səbəbdən də əslində Suriyada cihad fətvaları, şəriət sistemi qurmaq çağırışları bir mənada Bəşər Əsədin xeyrinə işlədi. İnsanlar dünyəvi diktatura rejimi ilə radikal şəriət rejimi arasında seçim edərək üstünlüyü köhnə rejimə verdi. Yeni əslində Suriyada cihad fətvaları Bəşər Əsədə xidmət etdi.

Bəşər Əsəd hakimiyyətini necə qorudu...

Suriyada "ərəb baharı"nın uğursuzluğunun arxasındakı faktorlar

Suriyada hakimiyyət dəyişikliyi prosesi dayandı.

Bəşər Əsəd Suriyada 8 il davam edən müharibədə dayandı. Hakimiyyətini qorudu, üstəlik, bir zamanlar 70-dək ölkənin birləşdiyi "Suriyanın dostları" koalisiyası qarşısında dayana bildi. Bəşər Əsəd bu gücü haradan aldı? Suriyanı və onun hazırkı hakimiyyətini, konkret olaraq Bəşər Əsədi bu günə qədər qoruyub saxlayan və qalib edən amil və ya amillər nədən ibarət idi? Doğrudanmı, Bəşər Əsəd bu qədər güclü və vazkeçilməzdir?

Axi Suriyada nə böyük həcmdə neft-qaz ehtiyatları, nə də böyük sərvət yox idi. Üstəlik, Bəşər Əsəd özü də bu hadisələrə qədər güclü, təcrübəli lider hesab olunmurdu. Halbuki ona qədər kifayət qədər təcrübəli və güclü olan liderlər tab gətirə bilmədilər.

Məsələn, "ərəb baharı"nın başladığı Tunisin 23 illik dəyişməz lideri Zeynalabdin bin Əli 1 ay, Misirin 30 illik diktatoru, təcrübəli hərbiçi Hüsnü Mübarək 3 həftə, Livyanın 42 illik diktatoru, böyük sərvətə və gücə malik Qəzzafi 7 ay, Yəmənin "hakimi-mütləqi" Əli Abdullah Salehi isə bir il tab gətirə bildi. Ancaq inqilab baş verən ölkələr içərisində yalnız Bəşər Əsədin taleyi - həm də Suriyanın - fərqli oldu.

Bu il martın 15-də Suriyada hadisələrin başlamasının 8 ili tamam olacaq. Həmin gün ölkənin cənubunda Dəra şəhərində bir neçə məktəblinin divarlarına hökumət əleyhinə şüar yazması ilə başlayan hadisələr tezliklə vətəndaş müharibəsinə, daha sonra isə böyük ölçüdə xaricdən gələn radikal is-

lamçıların iştirak etdiyi müharibəyə çevrildi.

Hadisələr yeni başlayanda dünyada Bəşər Əsədə münasibət birmənalı idi. Hər kəsə aydın idi ki, Əsəd davam gətirə bilməyəcək. Hakimiyyətdən sürətlə qopmalar, ordu generallarının, hökumət nazirlərinin müxalifətin tərəfinə keçməsi Əsəd rejiminin devrilməsinin yaxında olduğunu göstərirdi.

Ancaq o, davam gətirdi. Doğrudur, bu davam gətirmənin cəzası Suriya üçün çox ağır oldu. Müharibə başladığı gündən bu yana Suriyada 400 mindən çox insan ölüb, on minlərlə insan yaralanıb və ya şikəst olub. 5 milyondan artıq insan isə qaçqın düşüb. 10 mindən çox uşaq, 10 minə yaxın qadın və ümumilikdə 90 min mülki insan Suriya savaşının qurbanlarıdır. Hazırda savaş davam etdiyi üçün qurbanların sayı da hər keçən gün artır.

Bu mövzuda yazılan onlarla araşdırma, analiz məqalələrində də bu görüş var ki, Bəşər Əsədin Suriyada qalması və hakimiyyətini qoruya bilməsinə də bir sıra amillərin rolu oldu. Bunlar, heç şübhəsiz ki, daxili və xarici faktorlardır. İlk növbədə daxili faktorları qeyd etmək lazımdır.

Birinci amil Suriya ordusu idi. İlk növbədə qeyd etmək lazımdır ki, Suriya ordusu nə Liviyadakı kimi dağılmadı, nə də Misir və Tunisdə olduğu kimi rejimden üz çevirmədi. Bir neçə min əsgər və hərbiçinin ilk günlərdə ordudan ayrılması nəzərə alınmazsa. Suriya ordusu bütövlükdə indi də hökumətin yanındadır, Bəşər Əsədə sadıqdır. Halbuki iddiaların əksinə, Suriyada məzhəb qar-

şıduması olsaydı, məntiqlə 80-90 faizinin sünni əhalidən təşkil olunduğu ordu Əsəddən imtina etməliydi. Ancaq olmadı.

İkinci mühüm amil odur ki, ölkədə iqtisadiyyat, ya da başqa sözlə, burjuaziya Bəşər Əsədin arxasından çəkilmedi və ya çəkile bilmədi. Suriya burjuaziyası, iqtisadi sektor, hətta Hələb kimi 320 tekstil fabriklərinin olduğu sənaye mərkəzlərinin dağılması belə burjuaziyanı hökumətə qarşı çevirmədi, əks halda, indiyə qədər Əsəd çətin davam gətirərdi. Bundan başqa, müharibənin davam etdiyi 7 il ərzində Suriya ərazisində mobil rabitə, internet və digər zəruri kommunikasiya, rabitə və digər zəruri təchizatlar davam edib. Burada həm də xarici dəstəyin rolu oldu.

Üçüncü mühüm amil siyasi-diplomatik təcrübə oldu. Etiraf etmək lazımdır ki, nə Bəşər Əsəd, nə də ümumilikdə Suriya iqtidarı siyasi-diplomatik fəaliyyətdə axşamadı, özünə qarşı çevriləcək bir ifadə belə səsləndirmədi. Bu da Suriyada qədim tarixə malik olan ərəb siyasi düşüncəsinin dərinliyi ilə izah oluna bilər.

Əlbəttə, Suriyanın çoxmillətli və çoxkonfessiyalı olması amili də burada öz sözünü dedi. Ölkə əhalisinin 15 faizə yaxınının xristian olması, eləcə də ələvi-nusayri qrupları, kürdlər, türkmənlər, süryanilər, druzlar kimi etnik və ya dini-məzhəbi qrupların olması Bəşər Əsədin mövqeyini gücləndirdi.

İkinci amil xarici dəstək idi. Xarici dəstəyin əsas görünən üzü isə İran və Rusiya oldu.

İran hakimiyyəti Yaxın Şərqdə əsas müttəfiqi, Livan və Fələstindəki silahlı qruplarla bağını təşkil edən Bəşər Əsəd hakimiyyətini ilk gündən qorumağa çalışdı. Çünki Əsəd gedərdisə, İranın Yaxın Şərqdəki əsas dayaq nöqtəsi əldən çıxa bilərdi.

Rusiyanın isə 1971-ci ildən Suriyada hərbi bazası var və hazırda Rusiyanın qitədən kənarda yeganə hərbi-dəniz bazası mehiz Suriyadadır. Üstəlik, Rusiya Əsədin gətməsi ilə Qərbin və onun müttəfiqlərinin Yaxın Şərqdə bütün kritik nöqtələrə nəzarət etməsi faktoru ilə barışmaq istəmədi.

Rusiya və İranla yanaşı bir qədər kölgədə qalsa da, son illərdə Yaxın Şərq və Afrikada sürətlə güclənən Çin də yarıaşkar, yarıgizli şəkildə Suriyanı dəstəklədi.

Bəşər Əsədə ikinci xarici dəstək ərəb coğrafiyasından oldu. Livan Hizbullahı, Fələstinin Suriya cizgisində olan silahlı qrupları (Liva əl-Quds kimi - K.R.), eləcə də Əfqanıstan, Pakistan, İraqdan silahlı qruplar Suriya hakimiyyətinə dəstək məqsədilə bu ölkədə savaşa qoşuldu. Eyni zamanda ərəb ölkələrindən Dəməşqə gizli maddi və silah yardımları Bəşər Əsədin ayaqda qalmasında ciddi rol oynadı.

Bəşər Əsədin kreslosunu qoruyub saxlamasında nə qədər qərribə də olsa, xarici ölkələrdən göndərilən maddi silahların, eləcə də radikal islamçı qrupların rolu oldu. Mehiz bu cür radikal, nəzarətdən kənar silahlı təkfirçi qruplar Suriyada tez bir zamanda zorakılıqları ilə məşhurlaşdılar. Kütləvi edamlar, qətlər, zorakılıqlar, baş kəsmək və digər dünyanı

dəhşətə gətirən olaylar (bu hadisələrin videogörüntüləri məqsədli olaraq çex tez bir zamanda dünyaya yayılırdı - K.R.) həm Suriyada, həm də dünyada Suriya olaylarına və Bəşər Əsədə münasibəti dəyişdi. Təsədüfi deyil ki, Suriya böhranının ikinci ilində artıq Əsəd arxayın şəkildə xarici KİV-ə müsahibə verərək ölkəsində terrora qarşı mübarizə apardığını bəyan edirdi.

Bütün dünyada islamçı radikalı Suriyaya gəlməyə həvəsləndirənlər, onları maliyyə-

Əlbəttə, Bəşər Əsədin hakimiyyətini qorumasında ona qarşı olan qüvvələr arasındakı fikir ayrılıqları da rol oynadı. Əsədə qarşı koalisiya böyük olsa da, yekcins deyildi, hər birinin fərqli maraqları vardı. Xüsusən də 2013-cü ildən sonra bu koalisiya faktiki olaraq parçalandı və hər bir qrup öz maraqlarının təmin olunmasına çalışdı. Bu isə anti-Əsəd koalisiyasında parçalanmaya gətirdi.

□ Kənan RÖVSƏNOĞLU,
"Yeni Müsavat"

Mənbicdə ABŞ hərbiçilərinin olduğu restoran partladıldı - 14 ölü

Suriyanın şimalında YPG terrorçularının nəzarətində olan Mənbic şəhərində güclü partlayış olub.



Avropa.info xəbər verir ki, partlayış şəhər mərkəzindəki Kasr əl-Umra restoranında, saat 14:00 radələrində baş verib.

Verilən xəbərlərə görə, partlayış nəticəsində 14 nəfər ölüb. Ölənlərdən 2 nəfəri ABŞ hərbiçisidir. Partlayışda xeyli sayda insan yaralanıb.


Partlayış zamanı restoranda ən azından 15 ABŞ hərbiçisinin olduğu bildirilir. Hadisə yerinə təcili olaraq ABŞ helikopteri gəlib.

Hadisəni İŞİD öz üzərinə götürüb. Partlayışı "canlı bomba"nın həyata keçirdiyi bildirilir.

Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu



«Bakcell» sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırır



Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi «Bakcell» şirkəti sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərərək növbəti dəfə nüfuzlu beynəlxalq "Socially Devoted" sertifikatı ilə təltif olunub.

Xüsusi analitik platforma vasitəsilə dünya üzrə məşhur şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqi ilə məşğul olan tanınmış "Socialbakers" şirkəti Azərbaycandakı şirkətlərin "Facebook" şəbəkəsində 2018-ci ilin IV rübü üzrə fəaliyyətlərini nəzərdən keçirib. Göstərilən müddət ərzində «Bakcell» şirkəti özünün rəsmi "Facebook" səhifəsinə daxil olmuş müraciətlərin 100%-ni cavablandırır. Qeyd edək ki, «Bakcell» şirkəti 2018-ci ilin bütün rüblərində abunəçi sorğularının 100%-ni cavablandıraraq yüksək nəticə göstərib. «Bakcell»in "Facebook" səhifəsinin 400 mindən artıq istifadəçisinin olması bu nailiyyəti daha da vacib və təqdirəlayiq edir.

Sosial şəbəkələr məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından «Bakcell»in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.

Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti «Bakcell» şirkətinin ümumi fəaliyyətinin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası dünyanın aparıcı şirkətləri və əhalinin bütün təbəqələrinin tələb və ehtiyaclarının nəzərə alınması ilə yanaşı yerli bazarın tələblərinə əsaslanır.

Diqqət! Diqqət!!!

2012-ci ildən bütün beynəlxalq bal sərgilərinin qalibi - Qırğızistanın dünya şöhrətli "Darı Tyanşana" şirkətinin balları və müalicəvi bal məhsulları geniş çeşidlə Bakıda:

- Arı südü (cavanlıq cövhəri)
- Ağ bal (Atbaşı)
- Qara bal (Qreçka)
- İssık kul balı
- Esparset balı
- Karkıya balı
- Uzqen balı
- Suusamır balı
- Çayek balı
- Mumiya
- Şan balı və s.

Diqqətinizə çatdırırıq ki, Şirkətin məhsulları yarımka və bazarlarda satılır. Çatdırılma pulsuzdur.

Əlaqə telefonları: (051) 922-15-71;
(055) 300-29-91

Ünvan: Neftçi Qurban küçəsi 103
(5 sayılı doğum evinin yaxınlığında)



Həbs edilən şəxsin öldürülən Fariz Vahabovla yaxın əlaqələrinin olduğu bildirilir

Sabiq MTN əməkdaşı, 1973-cü il təvəllüdü Fariz Mirzəhəd oğlu Vahabovun qətlini sifariş etmiş şəxs yaxalanıb. Bu haqda "Yeni Müsavat"a daxil olan məlumatda deyilir ki, tutulanan Fariz Vahabovla yaxın əlaqələri olub və həmin əlaqələrə söykənən mübahisəyə görə onun qətl sifariş olunub. Hazırda qətl icra etmiş şəxsin axtarışları davam etdirilir.

Teleqraf.com saytı F.Vahabovun seksual manyak olması ilə bağlı xəbər yayıb. Sayt yazır ki, Fariz Vahabov Xətai rayonunda yaşadığı ünvanda qadınları onunla cinsi əlaqədə olmağa məcbur edib. Seks səhnələrini videoya çəkərək sonradan onları şantaj edib. Hətta o, öz həyat yoldaşını da həmin intim əlaqələrdə iştiraka məcbur edib. Ne qədər absurd və ağlasığmaz səslənsə də, öz həyat yoldaşını yad kişilərlə görüşdürüb. Həmin seksual zəminli görüşləri də gizli lentə alaraq şantaj məqsədilə istifadə edib. F.Vahabovun hədə və şantajları nəticəsində boşanan və evlənməyən insanların olduğu bildirilir. Bununla da Fariz Vahabov yaşadığı ərazidə seksual manyak kimi tanınıb. Hazırda sözügedən qətl hadisəsinin baş verdiyi ərazidə F.Vahabovla bu və ya digər şəkildə əlaqələri olan şəxslərin ifadəsi alınır. Məlumat görə, qətdən sonra onun evində aparılan axtarış zamanı xeyli sayda videokasetlər aşkarlanıb. Fariz Vahabovun şantajlarının qurbanları həmin videolar vasitəsilə aşkarlanır və istintaqa cəlb olunur. Həmin şəxslərin ifadələrində Fariz Vahabovun seksual manyak olması bir daha təsdiqlənir.

Xatırladaq ki, dekabrın 20-də Xətai rayonunun Sadıqcan küçəsində Bakı şəhər sakini, 1970-ci il təvəllüdü Fariz Vahabov özünə məxsus "Hyundai" markalı avtomobilində nəməlum şəraitdə güllələnib. Fariz Vahabov hadisə yerində ölüb.

Hazırda qətl törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görülür. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. F.Vahabovun keçmiş iş yeri nəzərə alınaraq iş materialları sonradan araşdırılmasına üçün Bakı Şəhər Prokurorluğuna ötürülüb.

Qatil F.Vahabovun sinəsinə və alınına atəş açaraq onu öldürüb. İlk məlumatlarda killelərin F.Vahabovla odlu silahdan atəş açandan sonra bir neçə biçaq xəsarəti də yetirməsi bildirilirdi. Lakin bu məqam mərhumun meyitinin tibbi müayinəsi zamanı əksini tapmayıb. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xətai Rayon Şöbəsinə aparılan müayinə zamanı mərhumun bədəni üzərində odlu silahdan açılan atəş nəticəsində meydana gələn 2 güllə yarısından savayı xəsarət müəyyən olunmayıb. Bu isə onu deməyə əsas verir ki, 2 ardıcıl atəşdən sonra qətl hadisə yerini tələsik tərk edib.

Fariz Vahabovun qətlindən sonra üzə çıxmışdı ki, 2017-ci ildə Xətai Rayon Məhkəməsinə Aygün Kazım qızı Məmmədova adlı qadınla əmlak bölgüsü ilə bağlı məhkəmə çekişməsi olub və F.Vahabov məhkəmə prosesini uduzub. Ehtimal olunurdu ki, qətl də elə əmlak davasına görə törədilib.

Son məlumatlar isə bu ehtimalları aradan qaldırır.

□ E.MƏMMƏDƏLİYEV,
"Yeni Müsavat"

Azərbaycanın dövlət sərhədinin pozulmasının qarşısı alındı

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı və peşəkərliliyi sayəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Bu barədə virtualaz.org-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.



Bildirilir ki, ötən gecə saat 02:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İran İslam Respublikası istiqamətində 1 nəfər naməlum şəxsin ayaq izləri aşkar olunub.

Sərhəd zastavasının və qonşu bölmələrin şəxsi heyəti tərəfindən sərhəd pozucusunun mümkün hərəkət istiqamətləri qapadılıb və ərazidə təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar birgə tədbirlərin görülməsi məqsədilə İran İslam Respublikasının (İİR) Aslanduz sahəsi üzrə sərhəd nümayəndəsi dərhal məlumatlandırılıb, İİR Azərbaycan mühafizə orqanları tərəfindən həmin istiqamətdə sərhəd mühafizə tədbirləri gücləndirilib.

Görülən tədbirlər nəticəsində saat 03:20-də sərhəd pozucusu aşkarlanıb və təqib zamanı xəbərdarlıq atəşindən istifadə edildikdən sonra tutulub.

Araşdırma zamanı sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilib, onun Beyləqan rayonu, 2-ci Şahsevən kənd sakini, 1984-cü il təvəllüdü Muradov Rəhil Məsim oğlu olması müəyyən olunub.

Həmin ərazinin yoxlanılması nəticəsində 1 ədəd AKM-74 silahı, 1 ədəd patron darağı, 7,62 mm-lik 19 patron və sərhəd pozucusunun digər əşyaları aşkar olunaraq götürülüb.

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Kafenin qarşısında qətl törədib qaçan şəxs tutuldu

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Xaçmaz rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs "isti izlər"lə saxlanılıb.

DİN-in mətbuat xidmətindən "Trend"ə verilən məlumata görə, yanvarın 16-da saat 1 radələrində Xaçmaz rayonunun Müşkür kəndi ərazisindəki kafelərin birinin qarşısında kənd sakini Tamerlan Həmidovun biçaqla qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar cinayət işi başlanılıb. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətl törətməkdə şübhəli bilinən Mürşüdəbə kənd sakini Nazim Həsənov saxlanılıb.

Havaların soyuması mənzillərimizi qızdırmaqda xeyli problem yaradır. Mərkəzləşdirilmiş istilik sistemi olmayan mənzillərin isə sayı paytaxtda çoxdur. "Yeni Müsavat" bu problemin paytaxtda həlli ilə bağlı mənzərəni nəzərinizə çatdırır.

Öncə ondan başlayaq ki, evimizdəki və ya çalışdığımız ofisdəki mikroiklim bir neçə parametrdən asılıdır ki, buna eyni zamanda havanın temperaturu da daxildir. Elmi hesablamalara görə, temperatur +20 dərəcədən +25 dərəcəyə qədər dəyişir. Bununla belə, hər insanın fərdi normaları var ki, bu, onun komfortlu yaşayışını təmin edir. Təbii ki, temperatur rejimi bir çox nüanslardan asılıdır. Qışda bu sual heç vaxt olmadığı qədər aktualdır. Və çoxmərtəbəli binaların sakinləri üçün də bu sual hər zaman aktualdır - mənzillərimizdəki batareyaların temperaturu və otağın havası necə olmalıdır?

Hansı otağı necə qızdırmaq?

Bina evindəki temperatur norması konkret mənzilin yerləşdiyi yerdən asılıdır. Məsələn, onun şimal-cənub və ya qərb-şərq hissəsində yerləşməsi çox şeyi həll edir və ya dəyişir. Havanın atmosfer təzyiqi və ya rütubət birbaşa mənzilin temperaturuna təsir göstərir.

Mövsümün dəyişməsindən asılı olaraq, mənzildəki mikroiklim dəyişə bilər. Məsələn, qışda temperatur o qədər də yüksək olmur. Amma yay vaxtında temperatur təbii ki, artır. Avropa iqlimi üçün soyuq havada evin temperaturunun orta hesabla +22 dərəcə, nisbətən mülayim havada isə +25 dərəcə olması normal sayılır. Belə fərq o qədər də böyük görünmür, amma bunu daimi norma kimi müəyyən edəndə ciddi məna daşıyır.

Mənzildəki müntəzəm və dəyişməz temperaturun müəyyənliyində orada yaşayan insanların rahatlıq norması əsas sayılır. Bəzi insanlar istidə özlərini yaxşı hiss edirlər, hətta bir çox hallarda evdə kondisionerdən də istifadə olunmur. Bəzi insanlar isə bayırda şaxta olduğu halda daim pəncərələri açıq saxlayır. Amma unutmamaq olmaz ki, bəzən insanların tələbatları heç də hər zaman müəyyən edilmiş temperatur rejimi normalarına uyğun gəlmir. Evin soyudulması, habelə normaldan artıq isinməsi insan orqanizmində, onun özünü necə hiss etməsində dəyişməz izlər qoya bilər.

Eyni zamanda temperatur norması fərqlənən qadın və

kişi cinsi arasındakı fərqə necə təsir göstərdiyini də unutmaq olmaz. Bu, bir neçə dərəcə miqdarında fərqlənə bilər. Belə ki, qadınlar kişilərə nisbətən soyuğa daha çox dözümlüdür. Balaca uşaqların yaşadığı mənzillərə xüsusi diqqət yetirmək lazımdır. Körpənin orqaniz-

Uşaq otağı. Bu otaqda temperatur dəyişkən ola bilər və uşağın yaşından asılıdır. Yeni doğulan körpə üçün bu, +24 dərəcə təşkil edir, amma ondan böyük körpə üçün +21-22 dərəcədir.

Qonaq otağı və evin digər otaqlarında maksimal komfort üçün temperatur

dən fərqli olaraq mərkəzləşdirilmiş istilik sistemi ekoloji cəhətdən təmizdir və mənzildə zərərli məhsulların yaranmasını istisna edir.

Yeni binalardan yalnız bir qismi mərkəzləşmiş özəl qazanxana sistemindədir. Bəzi binalarda isə ümumiyyətə, daxili istilik sistemi qu-

operativ binadırsa, mülkiyyətçisi ona nəzarət etməlidir. Dövlət binalarında qanuna əsasən, mülkiyyətçi mənzil kommunal istismar sahəsidir. Rəsmilər bildirirlər ki, aşağı paylamaları investisiya proqramına düşəndə "Azərtiliktəchizat" həyata keçirir, vintilləri qoyur.

Tədbirlər planına əsasən, 550 qazanxana və 90 istilik məntəqəsi yoxlanılıb, 564 odluq təmir olunub, 700 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, qazanların 27 425 m ekran boruları və konvektiv hissələri dəyişdirilib.

İstilik təchizatı sisteminin ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2018-2019-cu illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində 974 km istilik xətləri yuyulub və hidravlik təzyiqlə yoxlanılıb, 30.5

Bakı və Abşeronda ətraf qəsəbələrdə istilik sistemi yoxdur

Mərkəzləşdirilmiş istilik sistemi niyə mənzillərimizi isitmir?



Azərtiliktəchizat"

SC-yə il ərzində 35-40 milyon manat vəsait ayrılır. Səhmdar cəmiyyət 2006-cı ildə yaradılıb. Elə həmin ildən də quruma büdcədən iki kanalla pul ayrılmağa başlanılıb. 2008-2013-cü illərdə büdcədən mənzil-kommunal təsərrüfatı sektorunda istilik sistemində 112 milyon manat vəsait ayrılıb. Investisiya xərclərində isə 2007-2013 illər üçün 109 milyon manat vəsait bu sahənin inkişafı üçün böyük məbləğdir. İstilik sisteminin bərpasına il ərzində 35-40 milyon manat yönəldilir. "Azərtiliktəchizat"a ayrılan dövlət vəsaitindən əlavə istilikhaqqı da yığılır. "Azərtiliktəchizat" tərəfindən göstərilən xidmət haqları əhali qrupu üçün hər kv-m-ə görə 15 qəpik, qeyri-əhali qrupu üçün isə 25 qəpikdir.

Hamı bu xidmətdən ona görə istifadə edə bilmir ki...

İstilik mövsümü dağ və dağətəyi rayonlarda 1 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakıda 15 noyabrından başlanılır. Mövsüm ərzində cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, o cümlədən 180 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1300-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Bununla əlaqədar bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları təmizlənib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib.

mində hələ termoqulyasiya sistemi inkişaf etməyib. Ona görə də o, digərlərindən daha tez isinə və soyuya bilər. Ona görə də evin uşaqlar olan otağında temperatur stabil olmalı, +22 dərəcə təşkil etməlidir.

Otağın təyinatından asılı olaraq temperaturun dəyişməsi də tənzimlənir.

İstirahət və yuxu üçün otaqda optimal temperatur +18 dərəcə təşkil edir. Məhz o, yuxusuzluqdan və özünü pis hiss etmədən qoruya bilər.

Mətbəx. Bu məkan havaya isti verən texniki əşyalarla doludur - mikrodalğalı soba, elektroçaydan, qaz plitəsi. Ona görə də burada olduqca yüksək temperatura ehtiyac yoxdur.

Vanna otağı. Burada temperatur +25 dərəcə sərhədində olmalıdır. Belə ki, buradakı rütubət digər otaqlardan yetərincə yüksəkdir və orada insanlar adətən paltarsız vəziyyətdə olurlar. Aşağı temperaturda dərhal rütubət və diskomfort özünü göstərəcək.

19-21 dərəcə civarında olmalıdır.

100 kvadrat metrlik mənzil üçün 75 manat?

Keçək qızdırıcı sistemlərə. 100 kv metr sahəsi olan mənzildə quraşdırılmış fərdi istilik sisteminin (kombinin) işlətdiyi qaz üçün ayda 75 manatadək pul ödəmək lazımdır. Qaz sərfiyyatı sizin təyin etdiyiniz temperaturdan asılıdır. Mərkəzləşdirilmiş istilik sisteminin digər üstünlüyü - mənzilin daxilində quraşdırma işlərini aparmağa ehtiyac yoxdur. Mövcud vəziyyətdə evdə istilik sisteminin quraşdırılması bir neçə min manat tələb edir ki, bu da çoxları üçün kifayət qədər böyük maliyyə itkisi deməkdir.

Mərkəzləşdirilmiş istilik sisteminin daha bir üstünlüyü isə təhlükəsizlikdir. Qazanxanaların əksəriyyəti istənilən yanacaq ilə işləyə bilər ki, bu da həm mənzillərin, həm də sistemin təhlükəsizliyini təmin edir.

Ən nəhayət, evdə quraşdırılan fərdi istilik sistemin-

raşdırılmayıb. Buna görə də payızda fərdi şəkildə kombi sistemi quraşdıraraq sakinlərin sayı sürətlə artır. Orta seqment kombinin qiyməti kənar qurğu və avadanlıqlarla birlikdə 1100 manatı ötür, çəkilən aylıq xərc isə 60-80 manat arasında dəyişir.

Mərkəzləşmiş sistemdən istilik alanlar isə yalnız mənzildaxili istilik borularını çəkməklə sistemə qoşulmağa hazır olurlar. Aylıq xərcləri isə fərdi kombi sahiblərindən 10-12 dəfə azdır. Müqayisə üçün deyək ki, 80 kvadrat metrlik mənzilin isidilməsi üçün "Azərtiliktəchizat"a ödənilən vəsait aylıq 6 man 30 qəpik təşkil edir.

152 gündə niyə isinə bilmirik?

Mərkəzləşdirilmiş istilik sistemi 152 gün, yeni 15 noyabr tarixindən 15 aprel tarixinə kimi, düz 5 ay ərzində fasiləsiz işləməlidir. Azərtiliktəchizat ASC təkə Bakıda 3500-dən çox yaşayış binasının mərkəzləşdirilmiş istilik təminatı sistemi vasitəsilə isidildiyini deyir. Əgər ko-

km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub.

Ancaq iş bununla bitmir, çünki hər bir istehlakçı da öz mənzilindəki qurğuları istifadəyə yararlı vəziyyətə gətirməlidir. Qapı və pəncərələrdən istilik itkilərin qarşısının alınması üçün müəyyən işlər görülməli, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalıdır.

Amma hamı bu xidmətdən istifadə edə bilmir. Birincisi ona görə ki, Bakı şəhərində salınan yeni binaların sayı həddən artıq çoxdur və bunu yüz faiz əhatə etmək dövlət qurumunun hazırkı imkanları xaricindədir. İkincisi, yeni binaların heç də hamısında daxili istilik sistemləri qurulmayıb. Bina tikən şirkətlərin bəziləri bu sistemi quraşdırmaq bəzi bəzi evlərdən istilik xətləri olmadan istismara veriblər.

Ən əsası isə Bakının mərkəzi hissələrində və bəzi mikrorayonlar istisna olmaqla, Abşeronda və paytaxt şəhərinin ucqarlarında xeyli yaşayış massivində istilik təchizatı yoxdur. Məsələn, Ceyranbatanda, Xırdağda, Sarayda, Masazırda əksər binalarda istilik sistemi sıradan çıxıb. Konkret olaraq Ceyranbatan qəsəbəsi 20 yanvar küçəsində sovetlər dövründən ta 90-cı illərədək mərkəzləşdirilmiş istilik sistemi mövcud olub. Lakin sonradan həmin sistem məhv edilmiş və bu günədək bərpa olunmayıb.

Hətta Abşeronda və Bakıda bəzi yerlərdə, istilik sisteminin qazanxanasının ərazisini satıblar, həmin ərazidə müxtəlif işə obyektləri tikilib. Maraqlıdır, həmin ərazilərdə istilik sisteminin bərpası haqda düşünüən yoxdur...

□ **Sevinc TELMANQIZI, "Yeni Müsavat"**



MÜSAVAT

Son səhifə

N 12 (7182) 17 yanvar 2019



45 pişiyi ac-susuz saxladığı üçün həbs olundu

Honkonq sakini olan 29 yaşlı bir qadının evindən 45 ac-susuz pişik aşkarlandı. Qadını bu məsuliyyətsiz davranışına görə həbs ediblər. Pişikləri Heyvanları Müdafiə Cəmiyyəti SPCA-dan gəlib xilas ediblər. Daha sonra aydınlaşdı ki, pişiklər bir həftəyə yaxındır ki, bağlı qapılar arxasında, ac və susuz otururlar. Əksəriyyət pişiklər Britaniya və Şotland cinsinə aid olublar. Onlar zəif, çirkli və tükləri tökülmüş vəziyyətdə tapılıblar.

Fövqəladə hallar üzrə xidmət əməkdaşları qapını qırmağa hazırlaşanda evin sahibəsi ortaya çıxıb. Qadın həbs olunub, ona heyvanlarla qəddar münasibətə görə cəza verilecək. Onu üç ilə qədər həbs cəzası və 200 min Honkonq dolları məbləğində cərimə gözləyir. 2017-ci ildə xəbər verildi ki, heyvanlarla qəddar münasibətə görə Paris sakini də cəzalandırılıb. Onun mənzilində 130 pişik olub və əksəriyyəti baxımsızlıqdan əziyyət çəkirdi.

Məşhurluq niyə ömrü qısaldır?

Amerikada yayımlanan bir qəzetin ölüm elanları səhifəsi araşdırıldıqdan sonra ortaya maraqlı bir nəticə çıxıb. Nəticələrə görə, daim göz önündə olan şöhrətli bir insan olmaq ömrü qısaldır. Belə ki, sənətçilər, idmançılar digər peşələrdə təmsil olunanlardan bir neçə il erkən dünyasını dəyişir. Araşdırmaçılar bildirib ki, onların gəldiyi nəticələr konkret faktlara əsaslanmasa da şöhrət insanın həyatını həqiqətən də oğurlayır. BBC-nin xəbərinə görə, avstraliyalı alimlər 2009-2011-ci illərdə "Nyu York Times" qəzetində yayımlanan 1000 ölüm elanını incələyib. Məşhurların orta ömür həddi 77 il olaraq müəyyənləşib. Buna qarşı olaraq



akademiklər, elm adamlarında orta ömür həddi 82 yaş olub. Məşhurların daha çox

xərçəng, xüsusən də ağciyər xərçəngindən dünyasını dəyişdiyi də müəyyənləşib.

Sərxoş ana oğlunu qorxutmaq üçün maşını 240-la sürdü

Kentukkidə saatda 240 kilometr sürətlə maşın sürən qadını saxlayıblar. Qadının maşınında oğlu da olub. 48 yaşlı Sunita Cayram spirtli içki qəbul etdiyini boynuna alıb. O, polislərə bildirib ki, bu yolla uşağa dərs vermək istəyib. Oğlu deyib ki, maşından hoppanmaq istəsə də, qapılar blok edilmişdi. Qadının qanındakı spirtin miqdarı isə normadan iki dəfə artıq olub. Cayramı sərxoş vəziyyətdə maşın sürməkdə və bir yeniyetmənin həyatını təhlükə altında qoymaqla ittiham edirlər.

2018-ci ildə isə Amerikanın Florida ştat sakini polise zəng edərək, sürət əyləci xarab olduğunu deyib və polisdən onu dayandırmasını xahiş edib. Polisler onu dayandırana qədər sürücü 70 kilometr məsafə qət etmişdi.



21 yaşlı gənc gizlənqəç oynadı, öldü

Amerikanın Miçiqan ştatındakı Detroyt şəhərində gizlənqəç oyunu zamanı 21 yaşlı oğlan dünyasını dəyişib. Bu barədə lenta.ru saytı xəbər verib. Bir qrup dost 2002-ci ildən bəri boşalmış bir binanın doqquzuncu mərtəbəsində oynayıblar. Oyun iştirakçılarında bir nəfəri tapmadan hər kəs öz evinə dağılıb.

Növbəti gün dostlar yenidən oyun yerinə qayıdıblar və axtarıları davam etdiriblər. İtən dostlarını isə liftin şaxtasındaki zibil yeri yeri tapıblar. Böyük ehtimalla, o, gizlənmək istəyəndə ora yıxılıb. Onun ölməyi ilə bağlı detalları isə polis araşdırır.

2009-cu ildə xəbər verilmişdi ki, Çinin Yunan bölgəsindəki türmədə bir məhsus gizlənqəç oynayarkən ölüb. Belə ki, o, gözü bağlanmış vəziyyətdə olduğu zaman başını möhkəm şəkildə divara çırpdığı üçün dünyasını dəyişib.



QOÇ - İş prinsipində nəzərə çarpacaq irəliləyişlər əldə etmək üçün olduqca səmərəli vaxtdır. Hətta aktivliyinizi artırmaqla şəxsi büdcənizdə müsbət dəyişiklik də edə bilərsiniz. Uzaq yola çıxmayın.



BUĞA - Çoxsaylı və maraqlı insanlarla bir yerdə olmaq sizə rahatlıq gətirəcək. Yaxşı olar ki, bunu nahardan sonraya saxlayasınız. O vaxta qədər əənənəvi fəaliyyətlə məşğul olun.



ƏKİZLƏR - İkili fikirlərdən, faksız ittihamlardan uzaq olsanız, gün ərzində hansısa xoşgəlməzliliklə rastlaşmayacaqsınız. Həmkarlarınızla, köhnə dostlarınızla təbii olmağı bacarın.



XƏRÇƏNG - Kosmik fonun bürcünüzdəki neqativliyi müəyyən məqamlarda uğursuzluq yaradacaq. Ələlxüsus da günün ilk yarısında daha tədbirli olmalısınız. Məsuliyyətsiz adamlardan qaçın.



ŞİR - Qəbir ziyarəti, yaşlı qohumlara baş çəkmək gün ərzində savablarınızı artırabilir. İş-gücdən, məişət problemlərindən uzaq olub bir az da genetik irsinizə xidmət edin.



QIZ - Astroloji göstəricilər ixtiyarınızda olan bu təqvimin müəyyən çətinliklərindən xəbər verir. Amma daxili potensialınızdan yararlanıb qarşıda duran maneələri dəf edə bilərsiniz.



TƏRƏZİ - Yaxşı olar ki, özünüzü çox yormayasınız. Əks təqdirdə mənəvi rahatlıqdan uzaq olacaqsınız. Nahardan sonra ünsiyyətdə olduğunuz adamlar tərəfindən sevindirilmə ehtimalınız var.



ƏQRƏB - İslami dəyərlərə, dini əənələlərə əməl etməyə çalışın. Heç olmasa həftədə bir dəfə savab işlər görmək yaxşı olardı. Ürəyinizə yaxın hər kəsə mərhəmət göstərin. Sülhpərvər olun.



OXATAN - Qarşınızda əsl biznes günü durub. Amma uğurlarınız daha çox əvvəlcədən planlaşdırılmış işlərdə özünü göstərəcək. Belə məqamlarda istənilən mübahisə başınızı ağrıda bilər.



OĞLAQ - Gücünüz çatmayan işlərə girişməyin. Çünki bu təqvimdə məsuliyyət hissiniz azalacaq və bu da nəticədə zərərinizə ola bilər. Odur ki, daha çox mənəvi rahatlığa üstünlük verin.



SUTÖKƏN - Günün ümumi mənzərəsi müsbət çalarlıdır. Bu səbəbdən də ətrafınıza gözəllik bəxş edin. İnsan ruhuna zərər gətirən amillərdən uzaq olun. Dilinizi duasız qoymayın.



BALIQLAR - Əgər ovqatınızın yüksək, işlərinizin avand olmasını istəyirsinizsə, ətrafınızda olanlarla xoş davranın. Dediğiniz hər bir sözün məsuliyyətini dərk edin. Əsəblərinizə diqqət yetirin.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Atasına qaraciyərini vermək istədi, dünyasını dəyişdi

Pakistanda qaraciyər çatışmazlığı olan atasını xilas etmək istəyən gənc qaraciyərinin bir hissəsini atasına vermək üçün girdiyi əməliyyatda həyatını itirib. "The Tribune" qəzetindəki xəbərə görə, 24 yaşlı Kamran Laqhari qaraciyər xəstəsi olan 50 yaşlı atası Mücahit Han Laqhari üçün donor olub. Elektrik mühəndisi olan Laqhari ailəsinin və həkimlərin xəbərdarlığına baxmayaraq, qaraciyər köçürməsinin aparılmasında israr edib. Laqhari əməliyyat zamanı çıxan bəzi komplikasiyalar nəticəsində həyatını itirib. Ən böyük oğlu Laqharinin qaraciyərindən köçürmə edilən Mücahit Han reanimasiyadadır və oğlunun öldüyünü bilmir.

Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYGAN

e-mail adres: yenimusavat@mail.ru

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-ci məhəllə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elsad MƏMMƏDLİ

Lisənziya N: B 114
SAYI: 5.100